

Təsisçi: Azərbaycan İlahiyyat İnstitutu

Mart, 2019-cu il / № 04

Prezident İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib



Prezident İlham Əliyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib.

Təbrikdə dövlətimizin başçısı milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irlimiz, ana dilimizin ve adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti olduğunu bildirir. Prezident qeyd edir ki, tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərə müşayiət olunduğu dövrlərdə qadınlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevriliblər. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququnu qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olub. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhə mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atıb.

Dövlətimizin başçısı vurğulayır ki, Azərbaycan qadınları maarifpərvər sələflərinin davamçıları olaraq son yüz ildə ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərib və nailiyyətlərlə dolu parlaq bir yol keçiblər. Onlar müstəqilliyin bərpasından sonra istiqal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsi və ölkəmizin hazırlığı simasının müəyyənləşməsində mühüm rol oynayıb, bu gün də bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamlı irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf edirlər. Yüksək ictimai mövqə və nüfuzları Azərbaycan qadınlarının hüquq və azadlıqlarının tam təmin edilməsinin nəticəsidir və müasir həyatımızın ən əlamətdar hadisələrindəndir.

"Əminəm ki, siz Azərbaycan xanımları ailə dəyərlərimizin bundan sonra da layiqince yaşadılmasına çalışacaq, gənc nəslin Vətənə, torpağa məhəbbət, müstəqil dövlətçiliyə və azərbaycanlıq məfkurəsinə sədaqət ruhunda tərbiyəsinə böyük diqqət yetirəcək, ölkəmizin davamlı yüksəlişi naminə töhfələrinizi əsirgəməyəcəksiniz", - deyə Prezident təbrikdə qeyd edir.

AZƏRTAC

Azərbaycan elmi dünyaya uğurla integrasiya edir

Məhəmməd Peyğəmbər: "Elm öyrənmək hər bir müsəlmana vacibdir"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 aprel 2018-ci il təxəli Sərencamı ilə hər il martın 27-si ölkəmizdə "Elm günü" kimi qeyd olunacaq. Ölkə başçısının bu Sərencamı elmin inkişafına göstərilən diqqət və qayğıının bariz nümunəsi, elm amilinin ölkədə hərəkətvericiliyə qüvvəyə çevriləməsi istiqamətində həyata keçirilən dövlət siyasetinin tərkib hissəsidir.

Son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cə-

miyyətin inkişafında onun əhəmiyyətinin artırılması, elmi fealiyyətin stimullaşdırılması sahəsində bir sıra dövlət əhəmiyyətli tədbirlər həyata keçirilib. Elmi fealiyyətin təşkili, idarə edilməsi, inkişafı, innovasiya fealiyyətinin dəsteklənməsi və nailiyyətlərin stimullaşdırılması sahələrində xeyli irəliləyiş və yenilik əldə olunub.

Bununla yanaşı, müasir dövrün çağırışları yüksək təsəvvüfli elmi və elmi-pedaqoji

kadrların attestasiyasının aparılması ilə əlaqədar vahid dövlət siyasetinin gerçəkləşdirilməsində, elmi fealiyyətin mövcud potensiala uyğun monitorinqi, qiymətləndirilmə və proqnozlaşdırılma mexanizmlərinin təkmilləşdirilməsində, səmərəli istifadəsində qabaqcıl beynəlxalq təcrübənin, yeni idarəetmə modelləri və innovativ həllərin tətbiqini zəruri edir.

⇒ Davamı 6-cı səhifədə

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Roma Papası Fransisk Həzərətlərinə Tacqoyma Günü ildönümü münasibətilə təbrik məktubu göndərib.

AZƏRTAC xəber verir ki, məktubda Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə olması vurğulanır, ikitərəfli əməkdaşlığın dini lərərə və mədəniyyətlərə rəsədi dialoqun möhkəmləndirilməsinə, ümumdünya mədəni irlisinin qorunmasına gələcəkdə da böyük töhfələr verəcəyinə ümidi ifadə edilir.



"Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığı doğru" mövzusunda beynəlxalq konfrans keçirilib



⇒ Bax: səh. 3-4

Azərbaycanda təhsilin inkişafı dövlət siyasetinin strateji istiqamətlərindən biridir

⇒ Bax: səh. 5

Tələbələr Heydər məscidini ziyarət ediblər



⇒ Bax: səh. 12

Soyqrımı Gününa həsr edilmiş "dəyirmi masa"

⇒ Bax: səh. 11

Erməni vəhşiliyinin Quba izləri...

⇒ Bax: səh. 14



Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki

- Əziz həmvətənlər, mən siz Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Novruz bayramı xalqımızın sevimli bayramıdır. Əsrlər boyu Azərbaycan xalqı Novruz bayramını qeyd edir. Bu bayramı biz yaxşı nəticələrlə qarşılıyırıq. Azərbaycan uğurla və hərtərəfli inkişaf edir. Qarşında duran bütün vəzifələr icra edilir. Azərbaycan dövləti dərin milli-mənəvi köklər üzərində qurulubdur. Novruz bayramı bizim milli sərvətimizdir.

Keçən Novruz bayramından ötən dövr ərzində bir çox önemli hadisələr baş vermişdir. Aprel ayında prezident seckiləri keçirilmişdir və Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir, böyük dəstək göstərmişdir. Bu dəstəyə və inama görə doğma xalqıma minnətdəram. Mən bu dəstəyi son illər ərzində görülmüş işlərə verilən qiymət kimi qəbul edirəm, eyni zamanda, prezident seckiləri ərafəsində elan edilmiş islahatların yeni mərhələsinə göstərilən dəstək kimi qəbul edirəm. Prezident seckilərin dən sonra genişmiqyaslı islahatlar aparılmışaq başlanmıştır. Bu islahatların nəticələrini Azərbaycan xalqı artıq görür və bundan sonra da görəcəkdir.

Novruz bayramından iki ay sonra ölkəmizin həyatında çox önemli hadisə baş vermişdir. May ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. Bu, tarixi layihədir. Bu layihənin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək, bizim siyasi və iqtisadi maraqlarımızı qoruyacaq. May ayında digər böyük layihə istifadəyə verildi, biz Əlat Beynəlxalq Dəniz Ticarət Limanının açılışını qeyd etdik. Bu limanın və 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyətə başlaması Azərbaycanı Avrasiya məkanında önemli beynəlxalq nəqliyyat mərkəzinə çevirib. Biz bu gün uğurla Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliyyətinə təkan veririk. Azərbaycan hər iki layihədə uğurla fəaliyyət göstərir. Deyə bilərəm ki, bu layihələrdə 10-dan çox ölkə iştirak edir, ancaq yalnız bir ölkə - Azərbaycan həm Şimal-Cənub, həm Şərqi-Qərb nəqliyyat dəhlizlərində fəal iştirak edir və bir çox təşəbbüslerin müəllifi olmuşdur.

Iyun ayında digər tarixi hadisə baş vermişdir - TANAP qaz kəmərinin açılışı mərasimi keçirilmişdir. Bu layihənin həyata keçirilməsi bütövlükdə Cənub Qaz Dəhlizinin fəaliyyətə başlaması üçün əsas şərtidir. Biz bu tarixi hadisəni uğurla qeyd etdik və bu gün Azərbaycan qazının əlavə həcmi TANAP xətti ilə dünya bazarlarına nəql edilir.

Biz keçən il üçüncü peyki orbitə buraxdıq və bir daha göstərdik ki, texnologiya baxımdan Azərbaycan çox uğurla, sürətlə inkişaf edir. Kosmik sənayenin inkişafı bizim prioritetlərimizdən biridir.

Keçən il biz regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasını təmin etdik. Proqram artıqlaması ilə icra edildi və üç proqramın icrası böyük dəyişikliklərə gətirib çıxardı. Biz demək olar ki, bütün infrastruktur layihələrimizi yenidən qurdug. Azərbaycan infrastruktur baxımdan çox sürətlə inkişaf edir.



Təkəcə onu demək ki, biz üç program çərçivəsində elektrik enerjisini ixrac etməyə başlamışq, ölkə daxilində təminat tam təşkil edilir. Baxmayaraq ki, əvvəlki illerdə biz idxaldan asılı idik. Biz qazlaşdırmanı 95 faizə çatdırmışq və bu, dünya miqyasında ən böyük, ən yüksək göstəricilərdən biridir. Şəhərlərimizin əksəriyyətinə temiz içmeli su xətləri çəkildi və bu proses davam etdirilir. On beş min kilometr yeni yol çəkildi və Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə yol infrastrukturunun seviyyəsi, keyfiyyəti baxımdan Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Sosial infrastruktur obyektləri inşa olundu, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikildi və ya yenidən quruldu. İki milyondan çox yeni iş yeri yaradılmışdır. Əhali isə 1,6 milyon artmışdır.

Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Azərbaycan bu gün bir çox ölkələrlə çox səmərəli, işgüzər, ikitərəfli münasibətlər qurub. Bir çox hallarda Azərbaycan çoxtərəfli əməkdaşlıq formatının təşəbbüskarıdır. Qonşu dövlətlərlə əlaqələrimiz yəni mərhələyə qədəm qoyub. Hər bir ölkə üçün qonşularla münasibətlərin inkişafi xüsusi əhəmiyyət daşıyır.

Münəqişənin həllinə gəldikdə, Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Bu münəqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim tarixi diyarımızdır və münəqişənin tezliklə həlli yalnız beynəlxalq hüququn norma və prinsipləri əsasında olmalıdır. Bilirsiniz ki, Ermənistan tərəfi danışıqlar formatının dəyişdirilməsi ilə bağlı məsələlər qaldırıb. Ancaq təbii ki, Azərbaycan bunu qəbul edə bilməz. Eyni zamanda, Minsk qrupunun həmsədr ölkələrinin səfirləri - Amerika, Fransa, Rusyanın nümayəndəleri ciddi bəyanat verərək bildirdilər ki, format dəyişməz olaraq qalmalıdır. Həmçinin Avropa İttifaqının yüksək vəzifəli şəxsləri oxşar bəyanatla çıxış etmişlər. Yəni, bu, Ermanistana birmənalı ciddi signaldır, eyni zamanda, onu göstərir ki,

Azərbaycanın mövqeyi dəha da böyük dəstək qazanır.

Münəqişənin həlli regionda sülhün, sabitliyin təmin olunmasına gətirib çıxaracaq. Əlbəttə, Azərbaycan çalışır və çalışacaq ki, bu məsələ tezliklə ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapsın.

Biz bununla bərabər, əlbəttə ki, öz hərbi gücümüzü artırırıq. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi gücümüzü bütün dünyaya nümayiş etdirib. Bu il və bundan sonrakı illərdə biz ordu quruculuğunu nə lazımsa onu da edəcəyik. Bizim hərbi hissələrimizin demək olar ki, mütləq əksəriyyəti yenidən qurulub. Azərbaycan Ordusu ən müasir texnika ilə təchiz edilir və döyüş qabiliyyətimiz gündən-günə artdır. Bu gün Novruz bayramını, o cümlədən Cocuq Mərcanlıda qeyd edirlər. Cocuq Mərcanlının qurulması, bərpası, yenidən oraya həyatın qayıtması bizim tarixi nailiyyətimizdir. Cocuq Mərcanlı bu gün Azərbaycan xalqının əyilməz ruhunun təzahürüdür.

Bildiyiniz kimi, bu gün Azərbaycan islahatlarının yeni mərhələsinə qədəm qoyub. Islahatlar hərtərəflidir. İqtisadi islahatlar bizi imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat seviyyəsində artıbdır. Bu, bizə imkan verir ki, həmin vəsaiti sosial layihələrə yönəldək. Qeyd etdiyim kimi, ciddi islahatlar üzərində işlər keçən il prezident seckilərindən sonra başlamışdır. Bu gün isə çox ciddi sosial paket təsdiqləndi və bu sosial təşəbbüsler nəticəsində

3 milyondan çox insan öz maddi vəziyyətini, maliiyyə vəziyyətini yaxşılaşdırılmış olur. Bildiyiniz kimi, minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz artmışdır. Sosial müavinətlər təqribən orta hesabla iki dəfə artmışdır. Köçkünlərə verilən müavinen 50 faiz artmışdır. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı müvafiq Fərman imzalanıb. Problemlı kreditlərin həlli ilə bağlı çox ciddi Fərman imzalanıb. Onu deyə bilərəm ki, bu Fərmanın dünyada bənzəri yoxdur və bu Fərman 800 min insanı əhatə edir. Yəni, Azərbaycan dövləti bir dəha göstərir ki, öz vətəndaşının yanındadır.

Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər dəha da geniş miqyasda öz həllini tapacaqdır. İqtisadi artım isə göz qabağındadır. Bu ilin iki ayında ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son illər ərzində ən yüksək göstəricidir. Sənaye istehsalı 4,6 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Ancaq ən böyük artım qeyri-neft sektorunda sənaye istehsalına aiddir. Burada artım 15,5 faizdir. Hesab edirəm ki, bu, dünya rekordudur və son illər ərzində aparılan düşünülmüş ciddi iqtisadi islahatlar siyasetinin nəticəsidir.

İslahatlar dərinləşəcək. İslahatlara alternativ yoxdur. Siyasi islahatlar, iqtisadi islahatlar, sosial sahədə islahatlar, məhkəmə-hüquq sisteminde islahatlar, - artıq müvafiq göstərişlər verilib və sənədlər paketi hazırlanır, - təhsil, səhiyyə sahələrində, hər bir sahədə, Azərbaycan yeni dövrə qədəm qoyub. Azərbaycan yeniləşir, Azərbaycan güclənir və müasirləşir. Biz dərin milli-mənəvi köklər üzərində güclü dövlət qurmuşq. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Ancaq o demək deyil ki, əldə edilmiş bu nailiyyətlərlə kifayətlənməliyik. Əldə edilmiş nailiyyətlər bizi gələcəyə daha da nikbinliklə baxmağa həvəsləndirir, buna sövq edir.

Mən tam əminəm ki, bu ili biz uğurla başa vuracaq. Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq.

Əziz həmvətənlər, sizi bu gözəl Bahar bayramı münasibətilə bir dəha ürəkdən təbrik edirəm. Sizə cansağlığı, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun.

AZƏRTAC



“Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Martın 5-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda ABŞ-in ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri, Kabardino-Balkar Respublikasının müftisi, İmam Əbu-Hənifə adına Şimali Qafqaz Universitetinin rektoru, o cümlədən tanınmış dövlət, din və elm xadimləri, dini konfessiya rəhbərləri, dövlət, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nin sədri Mübariz Qurbanlı Azərbaycan-dakı nümunəvi dövlət-din münasibətlərindən danışır. O bildirib ki, Azərbaycanın dövlət-din münasibətlərin-də uğurlarının səbəbi dinlə bağlı siyasetin lap başdan sağlam, düzgün istiqamət-də qurulmasıdır. Məhz ulu öndər Heydər Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə din sahəsində sabitlik əldə edilib, dövlət-din münasibətlərinin beynəlxalq hüquq normaları müstəvisində tənzimlənməsi, dini konfessiyalar arasında dözümlülük mühitinin qorunub-saxlanılması və daha yüksək səviyyədə inkişafı istiqamətində böyük işlər görürlüb, dini icmaların və ibadət ocaqlarının fəaliyyəti üçün hüquqmənəvi şərait yaradılıb. Ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli hazırda Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə uyğun olaraq daha da gücləndirilib və ehtiva bir səviyyəyə çatdırılıb ki, artıq bu model dünyada nümunə kimi qəbul olunur.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, eger müstəqilliyimizin ilk illərində ölkəmiz dinlərarası, mədəniyyətlərərəsi, sivilizasiyalararası dialoqun iştirakçısı idisə, hazırda Azərbaycan dünyada beynəlxalq təhlükəsizliyə ciddi təhdid olan dini və etnik zəmində baş verən qarşıdurmaların qarşısının alınmasında öz əməli fəaliyyəti ilə hərəkət-verici qüvvəyə çevrilib.

2016-cı ilin ölkəmizdə

“Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edildiyini xatırladan Mübariz Qurbanlı bu addımların dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı, əməkdaşlıq və dialoqu təsviq edən xoşməramlı çağrış olduğunu qeyd edib. O, bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə yüksək səviyyəli beynəlxalq konfranslar təşkil olunduğunu bildirib. Əlavə



edib ki, bu cür konfransların davam etdirilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə QMİ-nin nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi yaradılıb.

Konfransda çıxış edən QMİ-nin sədri şeyxüislam Allahşükür Paşazadə deyib ki, Azərbaycanda milli və bəşəri dəyərlərə hər zaman böyük önəm verilib. Ölkəmizdə dini-mənəvi irsə ehtiram, müxtəlif mədəniy-



yətlərin dialoqu, tolerantlıq ənənələri olduqca yüksək səviyyədədir. Milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. “Bu, bizim qurur mənbəyimizdir. Təbii ki, burada siyasi iradə böyük önəm daşıyır. Dövlət-din

münasibətlərinin əsasını xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub və hazırda yüksək səviyyədə davam və inkişaf etdirilir. Prezident İlham Əliyev dünya miqyasında multikulturalizm ideyasının fəal təbliğatçısı, mədəniyyətlərərəsi əməkdaşlığı dair “Bakı Prosesi”nin müəllifi. Ölkəmiz artıq mədəniy-

anlaşma, dinlərarası dialog, müxtəlif din xadimlərinin əməkdaşlığı milyonlarla insan üçün ən gözəl örnəkdir. Məzhəbindən asılı olmaya-raq bölgə müsəlmanlarının tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi dinlərarası dialog sahəsində malik olduğu təcrübəni məhz bu istiqamətdə davam və inkişaf etdirir. QMİ nəzdində yaradılmış Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin fəaliyyəti məhz bu mərama xidmət edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə dini mərkəz arasında əməkdaşlıq öz bəhrəsini verir. Bu gün bütün problemlərin fövqündə duran sülhün qurunması probleminin həllində, habelə terrorizmin, islamofobiyanın, antisemitizmin, ekstremizmin və radikalizmin qarşısının alınmasında dövlət rəhbərlərinin, ictimai və dini qurumların liderlərinin birgə əməkdaşlığı vacibdir.

ABŞ Etnik Anlaşma Fonduun prezidenti Mark Snayer bildirib ki, Azərbaycan dinlərarası və məzəhəblərərə görə bütün dövlətlərə nümunə ola bilər. Burada multikulturalizmin ən gözəl forması mövcuddur. Azərbaycanda yüz illər ərzində tolerantlıq, dini dözümlülük formalaşıb. Qeyd edib ki, Azərbaycan Prezidenti bu münasibətlərin qurunub saxlanması üçün bütün səyləri göstərir. Bugünkü konfrans Azərbaycan-dakı dini konfessiyalarla ABŞ-dakı yəhudi və yevangelist xristian icmaları arasında əlaqələrin qurulması və gələcək əməkdaşlığın daha da dərinləşməsi baxımından olduqca əhəmiyyətlidir. M.Snayer Azərbaycanın multikultural və tolerantlıq sahəsindəki modelinin dünya ölkələri sırasında qabaqcıl yer tutduğunu vurğulayıb.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Milletlərərəsi münasibətlər, multikulturalizm və dini məssələlər şöbəsinin müdürü Etibar Nəcəfov ölkəmizdən münasibətləri sahəsində qazandığı uğurlardan danışib. Bildirib ki, Azərbaycan dövləti ölkə vətəndaşlarının dini etiqad azadlığına onların hüquq və azadlıqlarının tərkib hissəsi kimi yanaşır. Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının temini ölkə qanunvericiliyində əksini təpib. Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasına nümunə kimi ölkədə milli etiqad azadlığı ilə yanaşı, bütün din və məzəhəblərin qanun qarşısında bərabər olması qeyd edilməlidir.

⇒ Davamı 4-cü səhifədə



“Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib



⇒ Əvvəli 3-cü səhifədə

“Azərbaycan əhalisinin 96 faizi müsəlmandır. Bu-na baxmayaraq, dövlət dinlər arasında heç bir ayri-seçkiliyə yol vermir. Dövlət-din münasibətlərinə dair daha bir nailiyət ondan ibarətdir ki, dövlət bütün dini icmaların hər birinə lazımı kömək, o cümlədən maliyyə dəstəyi göstərir. Son dövrlerdə Bakıda və regionda çoxsaylı kilsə və məbədlər, yəhudü sinaqoqları əsaslı təmir edilib”, - deyə şöbə müdürü vurğulayıb.

E.Nəcəfov bildirib ki, Azərbaycanda tolerantlıq mühitinin daha da gücləndirilməsi daim dövlətin nəzarətində saxlanılır. Ölkəmizdə dini azadlığın yüksək səviyyədə təmin edilməsi, bütün dini məzhiblərin qanun qarşısında bərabər olması, dini qurumlara dövlət dəstəyinin göstərilməsi öz məntiqi nəticəsi kimi ölkə daxilində dinlərarası münasibətlərin qarşılıqlı hörmət əsasında qurulmasına səbəb olub.

Multikulturalizmin Azərbaycan xalqının həyat tərzi olduğunu deyən Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, bu gün Azərbaycan dünyada dialoq mərkəzinə çevrilib, sülh çağırışları edən ölkə imici qazanıb. Ölkəmiz dayanıqlı inkişaf məqsədlərinə yüksək səviyyədə əməl edir. İnsan hüquq və azadlıqlarının təmin olunması istiqamətində böyük uğurlara nail olub. Azərbaycan BMT qarşısında götürdüyü bütün öhdəliklərə ciddi şəkildə əməl edir. Ölkəmizdə etiqad azadlığı əsaslı şəkildə təmin edilib.

Milli Məclis sədrinin müavini deyib: “Azərbaycan insanların etnik mənsu-



yə dünyada özünü təsdiq etməkdədir.

İsa Həbibbəyli deyib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dialoq mühitinin formallaşması və möhkəmlənməsi istiqamətində aparılan iş Azərbaycanı multikultural və tolerant ölkə modeli səviyyəsinə qaldırıb. Azərbaycanda bütün dinlərin, təriqətlərin nümayəndələri tolerant bir mühitdə, dinc, yanaşı fəaliyyət göstərirlər. Bunun sayasında ölkəmizdə ictimaiyyəsi sabitlik hökm sürür”.

Komitə sədri qeyd edib ki, dinlərarası və sivilizasiyalararası münasibətlərin ayrı-ayrı aspektlərinin, təcrübələrinin və modellərinin belə konfranslar vasitəsilə beynəlxalq müstəvidə dəha çox müzakirə olunması və tolerantlığın Azərbaycan modelinin örnək kimi dünya ölkələrinə qatarılmasının böyük əhəmiyyəti var.

Milli Məclisin deputati Mixail Zabelin Azərbaycanın coxmilletli ölkə olduğunu bildirərək ölkədə müxtəlif din və dillərin nümayəndələrinə qayğı və həssas münasibət bəslənilir.

Milli Məclisin deputati Yevda Abramov isə qeyd edib ki, bu gün dünyada dinlərarası və sivilizasiyalararası dialoqa böyük ehtiyacı var. Azərbaycanda tolerantlıq mühitinin dövlət səviyyəsində qorunub-saxlanılmasına həmişə xüsusi diqqət yetirilib. O, konfrans iştirakçılarının Azərbaycan həqiqətlərinin, tolerantlıq mühitinin təbliğatçularına çevriləcəyinə əminliyini ifade edib.

Rusyanın Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Casayev çıxışında Azərbaycandaki nümunəvi dövlət-din mü-

nasibətlərindən bəhs edib. Bildirib ki, globallaşma və ineqrasiya proseslərinin geniş vüsət aldığı müasir dünyada islamofobiya, antisemitizm, ksenofobiya halları müşahidə olunur. Terrorizm, separatçılıq, dindən sui-istifadə halları artır. Bu cür hadisələrin yaşandığı bir zamanda Azərbaycanın dünyaya təqdim etdiyi multikulturalizm modelinə və mədəniyyətlərə rasi diaqə ciddi ehtiyac var. Azərbaycandakı tolerant mühit təkcə bölgədə deyil, bütün beynəlxalq aləmdə yüksək qiymətləndirilir.

Konfransın Braziliyadan, BƏƏ-dən, ABŞ-dan olan iştirakçıları-Teofilo Key Hayaşı Marcelino, Benjamin Riçard, Adam Daniel Mesa çıxış edərək, ölkəmizdəki multikultural dəyərlərdən, dinlərarası harmoniyadan və bu sahədə əldə edilən nailiyyətlərdən bəhs ediblər.

Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasının yepiskopu Vladimir Fekete, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Aleksandr Şarovski, Alban-Udi Xristian İcmasının rəhbəri Robert Mobili, Gürcü Yəhudilərinin Bakı Dini İcmasının sədri Abiq Çaruxçev, Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” Dini İcmasının pastoru Samir Sadıqov, Xilaskar Yevangelist Lüteranlarının Bakı Dini İcmasının sədri Vera Nesterova, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” Xristian Dini İcmasının rəhbəri Rasim Xəlilov çıxışlarında Azərbaycanda bütün dini konfessiya nümayəndələrinə yaradılan bərabərhüquqlu şəraitdən, bu sahəyə göstərilən dövlət qayğılarından bəhs ediblər. Onlar Azərbaycanın tolerantlıq və multikulturalizm sahəsindəki təcrübəsinin bütün dünyada təbliğ və təşviq edilməsinin vacibliyini diqqətə cətdiriblər.

Sühl, əməkdaşlıq namə bir araya gələn ölkələr və dinlər arasında ənənəvi platformasının daha da dərinləşdirilməsi istiqamətində müzakirələrlə başa çatan konfransdan sonra yerli və beynəlxalq matbuat nümayəndələri üçün brifinq keçirilib, jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycanın tarixi-dini abidələrinin fotolarından ibarət sərgi təşkil olub.

AZERTAC



Azərbaycanda təhsilin inkişafı dövlət siyasetinin strateji istiqamətlərindən biridir

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüb. Bu görüşdə dövlətimizin başçısı ölkədə təhsil sahəsində aparılan islahatlar və onların nəticələrindən bəhs edib.

Azərbaycan İlahiyyat Institutunun (Aİİ) rektoru Ceyhun Məmmədov təhsil sahəsində aparılan islahatların müsbət nəticələri ilə bağlı fikirlərini AZERTAC-in müxbiri ilə bülübüb.

O qeyd edib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmışdır. Bu inkişafın əsasında, şübhə-

siz, ulu öndər Heydər Əliyevin ideyaları, həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır və bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz galəcəyini daha etibarlı və inamlı görmək əzmindədir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasetinin mühüm strateji istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin "Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə



töhfə verən amildir" fikri ni xatırladan institutun rektoru Ceyhun Məmmədov bildirib ki, mükəmməl təhsil, həmcinin güclü və mütərəqqi ölkə deməkdir. Dünya elminə böyük töhfələr bəxş edən dövlətlər sırasında olan Azərbaycan elm, təhsil sahəsində əhə-

miyyətli nailiyyətlər qazanıb. Bu gün elm və təhsil sahəsində yüksəkixtisəli kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alımlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması istiqamətində bir sıra mühüm qərarların qəbul edilməsi ən aktual məsələlərdəndir. Bu, dövlətin müəyyənləşdiridiyi təhsil strategiyasının tələbidir.

Prezident İlham Əliyevin medəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı gənc nəslin milli ruhda tərbiyə olunması ilə bağlı fikirləri ni xatırladan Ceyhun Məmmədov deyib: "Təsadüfi deyil ki, bir ilini arxada qoymuşuz Azərbaycan İlahiyyat Institutunun yaradılması da məhz xalqı-

mızın tarixi ənənələrinə söykənən və dövlət siyasetinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fealiyyətin təşkili sahəsində yüksəkxitəslə kadruların hazırlanmasını təmin etmək məqsədini daşıyır.

Bu mənada, Azərbaycan İlahiyyat Instituto dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Instituto təhsil ödənişsizdir, tələbələr bütün fənlər üzrə pulsuz dərsliklərə təmin edilənlər. Gələcəkdə tələbələrin pulsuz geyim, yemək və yataqxana ilə təmin olunması da nəzərdə tutulur.

Biz çalışırıq ki, tələbələrimizdə milli və vətənpərvərlik ruhunun daha da gücləndirilməsi, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirək. Həmçinin gənclərimizi dərin və hərtərəfli biliyə, bacarığa, yüksək mədəniyyətə, mütarəqqi dünyagörüşünə malik şəxsiyyətlər kimi yetişdirməyə çalışırıq".

Xocalı soyqırımı xarici ölkə mətbuatında

Türkiyənin "Anadolu" xəbər agentliyi və "Millet" qəzeti yazır...



lər öz havadarlarının dəstəyi ilə azərbaycanlıları doğma yurdlarından çıxaraq, özgə yurddə özlərinə "vətən" yaratmağa nail oldular. Söyügedən müqavilədən sonra, onlar qədim Azərbaycan torpaqları olan İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz, Ağbabə, Vedi, Dərəçək və digər mahallara yerləşdirildilər. Zaman keçidkə, yerli azərbaycanlı əhalini zorla öz vətənlərindən köçürməklə dindərgin salmağa müvəffəq oldular".

Məqalədə qeyd olunur ki, qonşu dövlətin "azərbaycanlılar sız Ermənistən" siyaseti 1988-ci ildə öz zirve nöqtəsinə çatmış, yüzminlər həmvətənimiz öz doğma ata-baba yurdunu tərk etmək məcburiyyətində qalmışdır.

Məqalədə Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfində tanınmasında Heydər Əliyev Fondu və bu fondun vitse-prezidenti Leyla xanım Əliyevanın xüsusi xidmətlərinin olduğunu vurgulanır.

XOCALI SOYQIRIMI



1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistən silahlı qüvvələri tərəfindən keçmiş SSRİ-nin 366-ci motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək dinc sakinlərə divan tutublar.

Küveytin "əl-Müctəma" jurnalının səhifələrində...

AMEA-nın akademik Z.M. Bünyadov adına Şərqşünaslıq Instituto Din və ictimai fikir tarixi şöbesinin aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat Instituto (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı hazırladığı məqalə Küveytin "əl-Müctəma" jurnalında dərc olunub.

E.Məmmədovun "Azərbaycanlıların məruz qaldığı Xocalı qətləmə: bir gecədə baş vermiş faciə" sərlövhəli məqaləsində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıya xainəsinə hücumunu əks etdirən faktlar əksini tapıb.

Məqalədə azərbaycanlıların ermənilər tərəfində zaman-zaman etnik təmizləməyə və soyqırımına məruz qaldıqları nəzərə çatdırılıb. İki yüz ildən artıq davam edən erməni vəhşilikləri 1988-ci ildə Ermənistən ərazisində azərbaycanlılara qarşı son etnik təmizləmə siyasəti ilə nəticələnib. Bu, misilsiz bir qəddarlıq və vəhşiliklə həyata keçirilib, 250 min soydaşımız öz ata-baba yurdlarından qovularaq qaçqına çevrilib.

Məqalədə ümummilli lider Heydər Əliyev Xocalı soyqırımı haqqında söylədiyi sözərək əksini tapıb: "Bütövlükde Azərbaycan xalqına yönəldilmiş Xocalı soyqırımı öz ağlaşımaz qəddarlığı və qeyri-insani cəza üssülları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Müəllif vurgulayıb ki, beynəlxalq insan haqlarına zidd əməl olan Xocalı soyqırımına siyasi və qanuni qiymət verilməli və bu qanlı hadisəni törədənlər beynəlxalq ədalət qarşısında cavab verməlidirlər.





Fazıl Mustafa ilə görüş



Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) millət vəkili Fazıl Mustafa ilə görüş təşkil olunub.

Aİİ-nin rektoru Ceyhun Məmmədov tədbir iştirakçalarını salamlayaraq, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasetini hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın uğurla davam etdiridiyini vurğulayıb.

Rektor daha sonra bildirib ki, İnstitut tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə davamlı tədbirlər və görüşlər təşkil edir.

İnstitutun müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə millət vəkili Fazıl Mustafa yetişməkdə olan gənc nəslin qarşısında duran prioritet məsələlərdən bəhs edib. Gələcəkdə uğur qazanmağın yollarını keçmişdə baş vermiş hadisələrin düzgün qiymətləndirilməsində və doğru təhlilində gördüyüni bildirən F. Mustafa gənclərə tariximizlə yanaşı, dinimizi də dərindən öyrənməyin vacibliyini tövsiyə edib.

Millət vəkili görüş əsnasında tələbələrin intellektual səviyyəsinin yüksəlməsi üçün müxtəlif dillərdə mütaliənin əhəmiyyətini nezərə çatdırıb. O, insanın şəxsiyyət kimi formalışmasında təhsilin əhəmiyyətini, həm fərd, həm də dövlət kimi güclü olmanın tək yolunun keyfiyyətli təhsilə mümkin olduğunu bildirib.

Fazıl Mustafa tələbələrin çoxsaylı suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb. Sonda müəllifi olduğu kitabları tələbələrə hədiyyə edərək, onlara təhsildə uğurlar arzulayıb.

"Uğura gedən qısa yol" mövzusunda seminar



Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) jurnalist, yazıçı Varis Yolçuyevin təqdimatında "Uğura gedən qısa yol" mövzusunda seminar təşkil olunub.

Aİİ-nin İslamsünaslıq kafedrasının müdürü, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov tədbir iştirakçılarını salamlayaraq, tələbələrin dünyagörüşünün zənginləşdirilməsində, elmi axtarışlara sövg edilməsində Azərbacan İlahiyyat İnstitutunun müxtəlif mövzularda ardıcıl təşkil etdiyi "dəyirmi masa"lar, seminarlar, treninglər və görüşlərin xüsusi rol oynadığını bildirib. Ə.Niyazov mövzunun əhəmiyyətinə toxunaraq, tələbələrdə, gənclərdə məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsində belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb.


Jurnalist, yazıçı Varis Yolçuyev çıxışında qeyd edib ki, uğura aparan yol nə qədər mürəkkəb olarsa, bu yolda qətiyyətə addımlamağı bacarmaq lazımdır.

O bildirib ki, insan qarşısına qoymuş məqsədə çatmaq üçün çalışmalı, mübarizə aparmalıdır: "Mən bu işin öhdəsindən gelməliyəm", - deməlidir. "O zaman uğur qazanmaq mümkün kündür".

V.Yolçuyev yüzlərlə kilometrlik bir yolu qət edilməsinin kiçik addımlardan başlandığını bildirib. O qeyd edib ki, yaşılanan hər günün sonunda insan öz-özünə hesabat vermeli, nəyi pis, nəyi yaxşı etdiyi haqqında düşünməlidir.

Seminar maraqlı müzakirələrlə və suallarla davam edib.

Tarix və reallıq kontekstində yas mərasimləri



Bəşər tarixinə nəzər salsaq, mərasimsiz və ayınsız bir cəmiyyətə rast gəlmərik. Heç bir din tarix boyu burlarsız mövcud olmayıb. Əslində bu, insanların inanc və mədəniyyətlərinin simvolik ifadəsidir. Xüsüsilə, ölümlə əlaqəli mərasimlər bütün dövrlərdə mövcud olub, müxtəlif mədəniyyətlərdə məzmunca bənzər, lakin formaca fərqli şəkillərdə icra edilib. Arxeoloji tədqiqatlar Orta paleolit dövründə etibarən bu mərasimlərin mövcud olduğunu göstərir. Yazılı mənbələrdə isə Sumer, Assuriya, Hitit və Qədim Misir başda olmaqla dünən mövcud olmuş, demək olar ki, bütün mədəniyyətlərdə, xüsüsilə, ölümlə əlaqəli təmtəraqlı ayınlar icra edildiyi qeyd edilib. Bu baxımdan ölüm təkcə bioloji bir hadisə deyil, eyni zamanda, səbəb olduğu inanclar və mərasimlər baxımdan mühüm içtimai-mədəni hadisədir. Ümumən mərasimlər hissərimizin təzahürləridir. Yas mərasimlərinə olan ehtiyac isə ümumbehəsəri bir hiss olan ölümün hüzn və kədərini üstümüzdən atma-duyuğusundan meydana gelmişdir.

Dinlər tarixinə nəzər saldıqda, ayın və mərasimlərin müxtəlif formalarda icra olunduğu görülür. Bəzi dinlərdə bu, xüsusi təmtəraqla, bəzilərində isə daha sadə formada icra edilir. Səmavi dinlərdə, xüsüsən də İslam dinində mərasimlər təmtəraqlı şəkildə deyil, daha sadə və göstərişsiz şəkildə icra olunur. Peyğəmbərimizin həyatına və buyurduqlarına nəzər saldıqda bunu açıqca görmək mümkün kündür. Belə ki, "Cəhiliyyət" adlanan İslamdan əvvəlki ərəb cəmiyyətinin mərasimlərində, xüsüsən də yasla əlaqəli olanlarda ifratlılığın hökm sürdüyüünü görürük. Bu dövrde bir şəxs öldüyündə ətraf qəbilələrə qasidələr göndərilir, "Filankəs oldu, ərəbler məhv oldu" sözləri ilə ölüm xəbəri verilir, insanlar öz üzlərini, yaxalarını yaralayıb, saçları rəməyər, yüksək səsle ağlıyırdılar. Həmçinin yasa gələnlər üçün yas evində yemək bisirilir və qonaqlara paylanır. Peyğəmbərimiz bu adətlərin çoxunu ləğv etmiş, insanların yaxalarını və üzlərini yaralayaq özlərinə xətər yetirmələrini, nale çəkərək ağlamalarını qadağan etmişdi. Lakin insanların öz yaxınlarının arxasından göz yaşı tökmələrinin təbii bir hiss olduğunu nəzərə alaraq, ölenin arxasından sessize ağlamağı buyurmuşdu. Özü də oğlu İbrahim vəfat edərkən səssizə göz yaşlarını axıtmış, "Sən də ağlayırsan, ey Allahın elçisi?" sualının cavabında "Göz ağlayar, qəlb isə hüznlənər", - deyərək bunun təbii və insani bir hiss olduğunu bildirmişdir. Həzzət Peyğəmbər, həmçinin yas tutmağı üç günə məhdudlaşdırılmış, ölü sahiblərinin hüzər səbəbi ilə gündəlik

işlərlə məşğul ola biləcəyini nəzərə alaraq, etrafadakı insanlardan yas evinə yemək aparmalarını istəmişdir; məsələn: Həzzət Əlinin qardaşı Cəfəri-Təyyar Mütədöyüdən şəhid olduqda Peyğəmbərimiz öz yaxınlarına "Cəfərin ailəsinə yemək hazırlayıb aparın, çünkü başlarına iş gəlib", - demiş və 3 gün ərzində hüznlü ailəyə yemək göndərtmişdir. Peyğəmbərimiz bu tətbiqatı İslam aləmində bir qayda olmuş, şəriət kitablarında üç gün müddətində olən şəxsin ailəsinə yemək göndərmək müstahəb, yəni bəyənilən əməl, onların yanında və mənzilində yemək, qidalanmaq isə məkrəh, yəni bəyənilməyən əməl hesab edilmişdir. Peyğəmbərimiz yas mərasimləri ilə əlaqəli başqa bir əmri isə qəbirərin təmtəraqdan uzaq bir şəkilədə hazırlanmasıdır.

Lakin qeyd etmək lazımdır ki, hər hansı bir cəmiyyət yeni dini qəbul etdikdə, o cəmiyyətin keçmiş adət-ənənələri tamamilə silinib getmir. Hətta çox vaxt bir dinin qəbul etmədiyi mərasim və ayın forma baxımdan dəyişdirilərək, o dinin özüne aid edilir. İslamin əsas mənbələrində mövcud olmayan və hətta mənfi yanaşilan mərasimlərin müsəlman xalqları arasında hələ də mövcud olması və hətta "dini" ayın kimi qəbul edilməsi bunun ən böyük nümunəsidir, məsələn, təmtəraqlı yas mərasimləri keçirilməsi və qəbir daşlarının qoyulması dinimzdə qəbul olunmasa da, bu gün müsəlman ölkələrinin əksəriyyətində tətbiq olunur.

Sosiooloqlar və sosial atropoloqlar ictimai baxımdan mərasimlərin çox böyük əhəmiyyətə malik olduğunu qeyd edirlər. Çünkü bu yığıncaqlar cəmiyyətdə integrasiyaya xidmət edir. İnsanlar burada bir araya gəlir, bir-birinin dərdini bölüşür və həmrəylilik nümayiş etdiririlər. Lakin qeyd etmək lazımdır ki, mərasimlər bu funksiyalarını qorumaq üçün məzmunca eyni qalsalar da, tarixi inkişafın seyrinə uyğun olaraq formaca dəyişirlər. Beləcə, onlar öz canlılığını qoruyur və ictimai funksiyalarını məzmunlarına uyğun şəkildə icra edirlər. Əger bu gerçikləşməsə, onda tarixin müəyyən dövrlərində bütünləşdirici funksiyaya malik olan mərasimlər integrasiyaya ayaqlaşa bilən şəkildə keçirilməməsinin ictimai bölünməyə də gətirib çıxaracağı yad dan çıxarılmamalıdır.

Nəticə olaraq qeyd edə bilərik ki, mərasimlər dini inancların təzahür formaları olmaqla yanaşı, cəmiyyətin müxtəlif təbəqələrinin eyni duygu və dəyərlər etrafında birləşmələrini təmin edən, beləcə ictimai birliyə və integrasiyaya töhfə verən fenomenlərdir. Lakin dini mərasimlərin ifratlılıqdan uzaq, mümkün qədər dinin əsas mənbələrinin uyğun, eləcə də ictimai inkişafla ayaqlaşa bilən şəkildə keçirilməməsinin ictimai bölünməyə də gətirib çıxaracağı yad dan çıxarılmamalıdır.

Aqil Şirinov,
ilahiyyat üzrə fəlsəfə doktoru



“Din və elm” mövzusunda seminar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 9 aprel 2018-ci ildə 27 martın “Elm günü” kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bu məqsədlə Azərbaycan İlahiyat İnstitutunda (Aİİ) “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanaraq təsdiq edilib. 13 mart 2019-cu il tarixdə Tədbirlər planına uyğun olaraq ali təhsil müəssisəsində “Elm günü” ilə bağlı “Din və elm” mövzusunda professor, ictimai-siyasi xadim Şahlar Əsgərovun seminarı təşkil edilib.

Seminari giriş sözü ilə İnstytutun rektoru Ceyhun Məmmədov açaraq, müasir dövrde elm və təhsilin cəmiyyətin inkişafında oynadığı roldan bəhs edib. Azərbaycanın ali təhsil müəssisələrinin güclü elmi mühitin yaradılmasına xüsusi önmə verildiyini vurgulayan rektor dövlətimizin bu sahəyə daim diqqət və qayğı ilə yanaşdığını bildirib. C.Məmmədov, həmçinin elm və təhsilin inkişafında ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müstəsnə xidmətləri olduğunu vurgulayıb.

C.Məmmədov daha sonra bildirib ki, ali təhsil müəssisəsi elmi və mədəni inkişafını



təmin etmək məqsədilə müxtəlif konfrans, “dəyirmi masa” və görüşlərin təşkilinə xüsusi önəm verir.

Professor, ictimai-siyasi xadim Şahlar Əsgərov “Din və elm” mövzusunda maruzə ilə çıxış edərək, din və elm məfhumlarının qısa tərixinə toxunub. O, klassiklərə istinadən bildirib ki, elmsiz insan başsız bedən, dinsiz insan isə şikəstdir. Dinlə-elm bir həqiqətin iki fərqli üzü kimi də xarakterizə etmək mümkündür. Elmin və tərəqqinin insan həyatında xüsusi əhəmiyyəti var və yarandığı gündən insanların əmək məhsuldarlığının artırılması və maddi rıfah halının yaxşılaşdırılmasına xidmət edib. Bu sahə ilə məşğul olan şəxslərə isə “alim” deyilir. Elmi nəticələr insanlar və nəsillər

tərəfindən mənimşəniləndə biliyə çevrilir.

Ş.Əsgərov Allahın varlığıının heç bir isbata ehtiyacı olmadığını əlavə edərək bildirib ki, imanlılar və məntiqilər onun varlığını hər zaman hər yerdə görürler. Tanınmış alim, həmçinin elmin və dinin birgə öyrənilməsi amilinin gənclərin formalamaşmasındaki rolundan ətraflı bəhs edib.

Görüşdə digər elmlərin İslam dini ilə sıx və qarşılıqlı münasibətdə olduğu bildirilib. Qeyd olunub ki, din insan tərəfindən əldə edilən elmi nailiyyətləri dəstəkləyir, hətta insanları təkidlərə elm öyrənməyə davət edir.

Daha sonra Şahlar Əsgərov tələbələrin suallarını cavablandırıb, görüş iştirakçıları ilə fikir mübadiləsi aparıb.

VAXT MİSLİ OLMAYAN NADİR İNCİDİR

TƏLƏBƏLƏR VAXTLARINI SƏMƏRƏLİ KEÇİRİMƏLİDIRLƏR



Hər birimizin təmiz havada gəzməsi, oksigen qəbul etməsi zəruridir. Bu vaxt zehni qabiliyyət inkişaf edir, yaddaş möhkəmlənir.

Vaxt bölgüsündə vacib amillərdən biri də mütamadi olaraq orqanızmə xeyirli qidalaların qəbul edilməsidir. Bu, vacib faktordur. Hər birimiz belə normativ qaydalara əməl etsək, vaxtimizi düzgün qurar və heç bir problemimiz yaranmaz - elmə, biliyə olan maraq və həvəsimiz də artar.

Bilməyənlər bilənlərdən öyrənməli, bilənlər bilməyənləri öyrətməlidirlər. Elmi paylaşımaq da bir sədəqədir. Tələbələrin həm ictimai, həm də mədəni sahədə öz birliklərini təmin etmələri lazımdır. Hər bir tələbənin böyük nailiyyətə yiyələnməsində əsas amil onun elmi bilikləri əxz etməsidir.

Allahın elmi sonsuzdur, tükənməzdür. Elmsizlik, cəhillik, bəşəriyyətin ən böyük problemlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan təhsili gündən-günə inkişaf edir. Təhsil sistemimiz dönyanın ən qabaqcıl ölkələrinin təhsil sistemləri arasında özünəməxsus yer tutur. Dövlət başçısı dünyəvi təhsilə yanaşı, dini təhsilə də xüsusi önmə verir. Din sahəsində yüksəkxitəslə kadrların yetişməsini diqqət mərkəzində saxlayır. Tələbələrin öhdəsində bu diqqət və qayğıya uğurlarla cavab vermək, etimadı doğrultmaq qalır.

Məhəmməd Qurbanov,
I kurs tələbəsi

“...Bəşəriyyət qadınla yüksələcək”

Bəşəriyyəti çıraqban edəndir qadın... Qaranlıq, pəncərəsiz, işiq düşməyən qəlbində dünyani nura qərq edən, sevgi gəzdirdən qadın...

Zərif ciyinlərində ağır yük daşıyan, cüssəsinə siğmaz dərcədə direkdi, arxadı, köməkdi, hər evə çıraqdı qadın...

“Kitabi-Dədə Qorqud” dastanında “qadının, dirəyim, döleyim” ifadəsi təsadüfi işlenməyib. Həmdəmdi, sevincini bölgəndi, dərd ortağdı, Anadı qadın...

Cəmiyyətə övlad bəxş edən, yaradan, gecə-gündüz bilmədən övladı üçün yaşayan, öz ömrünü damla-damla, şam kimi əridib balasına veren Ana...

Anaların ömrü yükü çox ağırdır, hətta kainatın daşıya bilməyəcəyi qədər. Şair demişkən:

Analar çəkdiyi ömrü yükünü

Kainat çiyində daşıya bilmir.

İndi biliram ki, həyatı boyu

Analar yanmasa, yaşıya bilmir.

Bəli, yanmasa, yaşaya bilmir. Şam kimi yana-yana ucalır, dağa dönür, zirvəyə çevrilir analar... Şair Zeynal Vəfanın sözləri ilə desək:

Anasız olmasın ömrü heç kəsin,

Cahan bir yanadır, o, bir yanadır.

Everest zirvəsi qoy inciməsin,

Dünyada ən uca zirvə Anadır.

Əlibbamız “a” hərfi ilə başlayır, ilk dəfə uşaqlara ANA sözü öyrədirilir. “Haradan başlanır Vətən?” sualına şairlərimiz “Əlibba kitabındakı ilk sözlərdən, sinif yazı işi dəftərlərindəki ilk sətirlərdən başlanır Vətən”, - deyəndə məhz Ana gəlir gözönə, o müqəddəs varlıq. Balasını bağrına basıb lay-lay deyəndə titrəyen dodaqlarına təbəssüm qonan, ayaklı gecələrin şəfqətini, nurunu övladının çöhrəsində tapan müqəddəs varlıq. Ona görə ona itaat, bizə fəxarətdir. O, Anadır - Mehdiyin, Həzinin, Mübarizin, Ramilin, Əlifin, İlhamın, Fərizənin anası; Mehəsətinin, Nətəvanın, Rübabənin, Şövkətin, Saranın, Nəsibənin, Qızqayıtin, Sevilin anası və minlərlə alim, jurnalist, ilahiyyatçı, həkim, müəllim, mühəndis, sadə əmək adamı yetişdirən Ana!

Səadəti, sədaqəti, məhəbbəti yaşamaqcın, yaşatmaqcın gəldim dünyaya. Tapdım onu anamın dərin ənginlikləri olan səməyabənzər mavi gözlərində, dürlü-dürlü, şirin-şirin sözlərində. Dənizə olan sevgim də ondan yarandı; dəniz mavidi, anamın gözləri kimi. İnsanı ağuşuna alır, ləpələri insana siğal çekir. Qoynunda elə rahat olursan ki, sanki sənə nağıllar danışır, Ana kimi.

Hər il anamı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətə təbrik edərdim. Üz-gözündən öpüb-oxşayar, məni uşaqlıq vaxtı necə əsizləyib nazımı çəkirdi, mən də bacardığım qədər qulluğunda durardım. Nə istəsəydi, alardım. Dədiklərini, tapşırıqlarını yerinə yetirərdim. Köksündə yurd salmış minlərlə arzusu vardı. Onların hamısına əməl etmək iqtidarındə deyildim. Məndən asılı olmayı, Tanrıının və təleyin qismətində olanları vardı, hər şey uca Yaradanın əlinə dədir.

...Hamısını görmədi, 17 ildir anasız bayramlar qarşılıyram, elə biliram, dünən ayrılmışq. Mərd, vətənpərvər, mübariz, sədaqətli Azərbaycan qadınlarını çox sevərdi.

Bu gün qadın sərbəstdir, müstəqildir, buxovlardan azaddır. Dövləti idarə edir, xarici siyaset yürütməkdə fealdır, cəmiyyətdə gedən prosesləri tənzimləməkdə kişilərlə bərabər ciyin-çiyin çalışır, qərarlar verir, fədakardır. Onore de Balzak deyir: “Qadın həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan doğrulub”. Məhz 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətə fədakar qadınlarımızı, ana və bacılarımıza təbrik edirik. Var olasınız! Arzularınız çatasınız! Bütün xoş diləkləriniz həyata keçsin! Qəlbinizdə nisil qalmasın! Azad və rahat dünyamızda xoşbəxt ömrü yaşayاسınız! Övladlarınızı aydın səma altında firavan böyüdəsiniz. Gözləriniz sevincdən yaşarsın. Qapılarını pis xəbər döyməsin. Qorxusuz gecələrin şirin laylalarını calasız övladlarına. Göylərə bülənd olmuş əlləriniz boş qalmasın, Allah dualarınızı eşitsin. Böyüdüyüünüz uşaqlar nankor, xain, zəhmətitirən olmasın. Qadın zərifliyindən, nəvazişindən, məlahətlə, xoş danışından, tuti dillerdən, diqqət və qayğıdan uzaq olmayasınız.

...Azərbaycan qadını bütün dünyada ali keyfiyyətləri ilə tanınır. O, ailəsini yad təsirlərdən qoruyar, özgə tikəsinə göz dikməz, məhəbbətini övladına verir, ərini evin böyüyü, ailənin başçısını sayar, övladlarını böyüyə, Vətənə, torpağa məhəbbət ruhunda tərbiyə edər, xəyanət etməz və xəyanəti bağışlamaz. Məhz bu anaların tərbiyə verdiyi oğullarıdır namədlərin xəyanətini bağışlamayan, Vətəni, torpağı üçün canından keçən. Allah övladlarına dəyməsin, əziz analar! Bayramınız mübarək, əziz qadınlar!

Adın şərəflidir sənin ey qadın,

Dahilər anası çağrılır adın.

✉ Rəhile Misirxanlı



Soyqırımı və terror: Mövcudluğumuza və kimliyimizə vurulan zərbə kimi

(Əvvəli ötən sayımızda)

Azərbaycan tarixində belə nümunələri Məhəmməd Əmin Rəsulzadə, Əhməd bay Ağaoğlu, Pişəvəri, Şeyx Məhəmməd Xiyabanının timsalında görəmək mümkündür. Tarixi həqiqətlər gösterir ki, Azərbaycan xalqı öz kimliyini və mövcudluğunu ermənilər kimi əsassız "soyqırımı" iddiaları və iftiarları ilə deyil, məhz qəhrəmanlıqla mübarizə aparıb şəhidlər verərək şərəfli qorumuşdur. Bu mübarizələr milli-mənəvi dəyərlərimizə söykənir.

Azərbaycan xalqı millət olmanın əsas sərtlərindən olan insanlığı, mərdliyi, fədakarlığı nümunə götürmüş, əsassız soyqırımı iddiaları ilə öz tarixini yehudilərin tarixi ilə (xüsusilə, Holokostla) eyniləşdirən ermənilər kimi "məzliyiyyət kimliyi" amilindən hez zaman yaranınmamışdır. Bunun da sübutu qəhrəmanlıqla şəhid olan oğullarımız Mübariz İbrahimov, Fərid Əhmədov və düşmən ordusuna qarşı igidliklə döyüşərək canını əsirgəməyen digər vətənpərvər oğullarımız, həmçinin mübarizələrindən ötrü sürgünə məruz qalmış aydınlarımızdır.

Qeyd edim ki, əgər biz bir gəyəşəmə haqqını tanıdigımız və mərhəmət göstərdiyimiz ermənilər tərefindən məruz qaldığımız soyqırımları Holokostla eyniləşdirmiş olsaydıq, ermənilərin sözügedən əsassız iddialarından daha inandırıcı olardı. Buna isə ehtiyac yoxdur. Bu mənada, insanlığımız, mərhəmətimizə rəğmən tarixdə alıdığımız soyqırımı zərbələri heç də az deyil. Belə ki, müəllifi məhz ermənilər olan bu soyqırımları Osmanlı Türkisiyəndən Azərbaycana qədər böyük bir ərazilini əhatə edib. Bu ərazilərdə ermənilərin tövərdikləri vəhşiliklərin dərəcəsi o qədər ağır idi ki, onları Holokostla müqayisə etmək, bəlkə də həmin soyqırımlarına məruz qalmış Aişə anama, Əhməd qardaşma, Fatime bacıma və digər soydaşlarımıza münasibətdə haqsızlıqlı olardı.

Unutmayaq ki, bu soyqırımlarının müəllifləri əhalisinin böyük əksəriyyəti türklərdən və azərbaycanlılardan ibarət olan torpaqlara qarşı ərazi iddiasını reallaşdırmaq məqsədilə həmin ərazilərdə dinlərini belə alət etməkdən çəkinməyən, Rusyanın dəmizlərə enmə siyasətində alet olmayı özlərinə şəraf bilən ermənilərdir.

Əsası 1701-ci ildə I Pyotrun vəsiyyəti ilə qoyulan bu siyasəti 1826-ci ildən etibarən və 10 fevral 1828-ci il Türkmençay müqaviləsindən sonra 1917-ci ildə baş vermiş bolşevik inqilabından, 1946-1947-ci illər arasında Azərbaycan ərazilərinə köçürülen, sonradan bu əraziləre iddiyalı olan, 1905-1915-ci illər arasında Osmanlı ərazilərində; 1905-1907, 1918-1920, 1988 və ən son 1992-ci ildə Azərbaycanda bir çox kütəvi soyqırımına soyuqqlılıqla imza atan andra-

niklər və onların nəveləri davam etdirmişlər.

Ermənilərin Osmanlinin bəzi ərazilərində köçürülməsinin əsasında türklərin onlara göstərdikləri mərhəmət və insanlıq müqabilində adət halına gətirdikləri xəyanətkarlıq və tövərdikləri soyqırımı faktları yatır. Buna misal olaraq, Osmanlinin Saimbəylı bölgəsində romalılar dövründə inşa edilən və ermənilərin kilsə kimi istifadə etdikləri qalanın başından gənc türk qızlarının atılaraq öldürülməsi, yəni həmin ərazidə türk qadınlarının qucaqlarındakı körpələri ermənlilərin qaynar qazana atılaraq bişirmələri və "Alın, sizin quzunuzdur, yeyin!" deyərək analarının qarşısına qoymaları erməni vəhşiliyinin bariz nümunəsidir. Türkisiyən İqdır şəhərinin Oba kəndində yaşı, qadın və uşaq deməden müsəlman türkləri bir təndirə doldurub üstlərini bağlayaraq qaz yağı tökəmkələ kütłəvi şəkildə yandırmaları hadisəni ifadə edən "Təndir Qətləmi", Ərzurum, Van, Ərciş, Çavuşoğlu Samanlığı və digər ərazilərdə mövcud olan türk məzarlarının ermənilər tərefindən vəhşicəsinə dağdırılaraq, cəsədlər üzərində insanlığa işğal olunmuş Qafan rayonunda ucaldılan abidənin açılış mərasimində çıxış edən Qafan rayonunun rəhbəri Mkrtçyanın nitqində də öz əksini tapır. O, çıxışında demişdir: "Siz çox cəhd etdiniz, ancaq Azərbaycan türklərini Ermənistandan çıxara bilmədiniz. Sizin böyük arzunuzu nəveləriniz yerinə yetirdi. İndi Ermənistanda bir nəfər belə olsun, Azərbaycan türkü qalmamışdır". Bu sözərək günümüzdə dərəcədə qətlər və mədəni müxtəliflik principlərinə vəto qoymaq mənasını daşıyır ki, bu da sovinizmin əsas göstəricilərindəndir. Büttün bu faktlar öz ərazilərində müxtəlif millətlərin can, mal və digər sahələrdə təhlükəsizliyini qoruyub, bu ərazilərdə yaşamalarının hüquqi əsasını formalasdıraraq müxtəlif külət və mədəniyyətlərə qapı açan və hələ də bu tərəzini dəvam etdirən bir türk və azərbaycanlı kimliyi ilə müqayisədə erməni kimliyinin mahiyətə miskinliyini bariz şəkilde ortaya qoyur.

Bu mənada, əgər ermənilər yenidən erməni-türk münasibətlərindən bəhs edəcəklərsə, hər şeydən əvvəl özlərinin, həm Ermənistən, həm də erməni diaspor məktəblərində qurtuluş mübarizələrinin simvolu halına gətirdikləri vətanların nə dərəcədə xələfləri ola bildiklərini tarixdə imza atdıqları hadisələr işığında dəyərləndirirsən. Lakin bunun müsbət istiqamətdə bir nəticəsinin olacağını deyə bilmərik. Dəyərləndirmənin insanlığa və vicedanaya uyğun olacağının təminatını verə bilmərik. Ermənilər türk kimliyinin ortadan qaldırılması uğrunda müəllifi olduqları soyqırımı və terrorları analiz etsələr, vartanların deyil, İrəvan, Zəngəzur və Göygədəki insanlığa siğmayan soyqırımı və terrorlara imza atan Andranikin, erməni komandir Vahramın, Xmbapet Dronun və Hamazaspın xələfləri olduqlarını qəbul edəcəklərmi, görəsən? Ermənilər Andranikin rəhbərliyində Göygədə tövərdilən qətləmədə iştirak

"türksüz böyük Ermənistən"



yaratmaq idi. Bu siyaset öz təsdiqini bünövrəsi Türkmençay müqaviləsi ilə qoyulan və 1988-ci ildə Ermənistanda Azərbaycan türklərinə qarşı tövərdilən vəhşilikdə tapdı. Bu faktlar 1918-ci ildə minlərə soydaşımızı qətlə yetirən Njdenin xatirəsinə 1989-cu ilin mart ayında Azərbaycanın ermənilər tərefindən işğal olunmuş Qafan rayonunda ucaldılan abidənin açılış mərasimində çıxış edən Qafan rayonunun rəhbəri Mkrtçyanın nitqində də öz əksini tapır. O, çıxışında demişdir: "Siz çox cəhd etdiniz, ancaq Azərbaycan türklərini Ermənistandan çıxara bilmədiniz. Sizin böyük arzunuzu nəveləriniz yerinə yetirdi. İndi Ermənistanda bir nəfər belə olsun, Azərbaycan türkü qalmamışdır". Bu sözərək günümüzdə dərəcədə qətlər və mədəni müxtəliflik principlərinə vəto qoymaq mənasını daşıyır ki, bu da sovinizmin əsas göstəricilərindəndir. Büttün bu faktlar öz ərazilərində müxtəlif millətlərin can, mal və digər sahələrdə təhlükəsizliyini qoruyub, bu ərazilərdə yaşamalarının hüquqi əsasını formalasdıraraq müxtəlif külət və mədəniyyətlərə qapı açan və hələ də bu tərəzini dəvam etdirən bir türk və azərbaycanlı kimliyi ilə müqayisədə erməni kimliyinin mahiyətə miskinliyini bariz şəkilde ortaya qoyur.

Bu mənada, əgər ermənilər yenidən erməni-türk münasibətlərindən bəhs edəcəklərsə, hər şeydən əvvəl özlərinin, həm Ermənistən, həm də erməni diaspor məktəblərində qurtuluş mübarizələrinin simvolu halına gətirdikləri vətanların nə dərəcədə xələfləri ola bildiklərini tarixdə imza atdıqları hadisələr işığında dəyərləndirirsən. Lakin bunun müsbət istiqamətdə bir nəticəsinin olacağını deyə bilmərik. Dəyərləndirmənin insanlığa və vicedanaya uyğun olacağının təminatını verə bilmərik. Ermənilər türk kimliyinin ortadan qaldırılması uğrunda müəllifi olduqları soyqırımı və terrorları analiz etsələr, vartanların deyil, İrəvan, Zəngəzur və Göygədəki insanlığa siğmayan soyqırımı və terrorlara imza atan Andranikin, erməni komandir Vahramın, Xmbapet Dronun və Hamazaspın xələfləri olduqlarını qəbul edəcəklərmi, görəsən? Ermənilər Andranikin rəhbərliyində Göygədə tövərdilən qətləmədə iştirak

siyaset yürüdəcəklərini umduğumuz və ümidişlədiyimiz dönyanın gözü qarşısında baş verdi.

Keçmişimizi yaxşı dəyərləndirərsək, altında minlərlə kəfənsiz şəhidin yatdığı Azərbaycanımızın müstəqilliyinin və milli kimliyimizin formalaşma və inkişafının ifadəsi olan torpaq bütövlüyüümüzün davamlılığının məhz öz mübahizəcəyinə inanmağımız labüddür. Məhz o zaman Yəhya Kamalın sözleri ilə ifadə etsək, "Vətən torpağının imana gəlməsi" reallaşar. Tariximizin bir səhifəsindəki 28 may 1918 və 20 yanvar 1990, digər səhifəsindəki 1905-1907, 31 mart 1918 və 26 fevral 1992-ci il soyqırımı hadisələri hər il il-dönümüni qeyd edərək, haqqında seirlər və ağiların yazılılaşığı hadisələr deyil, əslində, mövcudluq mübarizəmizin səbəbi olmalıdır. Bu amillərlə milli mövcudluğumuz uğrundakı hər növ mübarizəni nəzəri və praktik müstəvیدə məhz öz gücümüz və maraqlarımızla qazana bilərik. Bu amillər bizi kimliyimizə vurulan zərbəni dəf etməye, bu kimliyin və mövcudluğun əbədiyyi uğrunda mübarizəyə sövg edəcək. Nəticə etibarilə yaşadığımız tarixi təcrübələr biz azərbaycanlıların və xüsusen, yəni nəslin hafizəsinə mübarizəmizin güc və fəaliyyət mənbəyi kimi həkk olunmalıdır. Belə ki, bu gün torpaqlarının 20%-i işğal altında olan və soyqırımına məruz qalan ölkəmizin hər bir vətəndaşı bu istiqamətdəki problemlərimiz həll edilməsi üçün vəziyyəti hər cəhətdən ciddi bir şəkildə nəzərdən keçirməli və analiz etməlidir. Bu mənada, özümüzə bu sualları verməliyik:

1. Erməniləri düşmən kimi təqdim etməklə yanaşı, biz nə etməliyik, soyqırımlarından və haqsızlıqlardan xilas olmaq üçün ağızına anasının kəsilmiş döşünün qoyulması, sonra başından, sinəsindən və qarın nahiyyəsindən dərisinin soyulması, qədər asan deyil. Ədalətli dəyərləndirmə yəhənə təzahürü ola bilər. Bu mənada, tövərdilən cinayətlərinin Andranikin və Vahramın xələfləri tərefindən tarix boyu qəhrəmanlıq simvolu kimi təbliğ edilməsindən qorxuram.

26 fevral 1992-ci ildə minlərlə insanın kütəvi şəkildə qətlə edildiyi, gözünün çıxarıldığı, bədən üzvlərinin kesildiyi Xocalıda 13 yaşındaki bir qız usağının pəncərəyə mismarlanması və ağlamaması üçün ağızına anasının kəsilmiş döşünün qoyulması, sonra başından, sinəsindən və qarın nahiyyəsindən dərisinin soyulması, qədər asan deyil. Ədalətli dəyərləndirmə yəhənə təzahürü ola bilər. Bu mənada, tövərdilən cinayətlərinin 20%-i işğal altında olan və soyqırımına məruz qalan ölkəmizin hər bir vətəndaşı bu istiqamətdəki problemlərimiz həll edilməsi üçün vəziyyəti hər cəhətdən ciddi bir şəkildə nəzərdən keçirməli və analiz etməlidir. Bu mənada, özümüzə bu sualları verilməliyik?

2. Sələflərimizin bizim üçün miras qoymuğu və kimliyimizə vərəqəsi və əməkdaşlığından xilas olmaq üçün ağızına anasının kəsilmiş döşünün qoyulması, sonra başından, sinəsindən və qarın nahiyyəsindən dərisinin soyulması, qədər asan deyil. Ədalətli dəyərləndirmə yəhənə təzahürü ola bilər. Bu mənada, tövərdilən cinayətlərinin 20%-i işğal altında olan və soyqırımına məruz qalan ölkəmizin hər bir vətəndaşı bu istiqamətdəki problemlərimiz həll edilməsi üçün vəziyyəti hər cəhətdən ciddi bir şəkildə nəzərdən keçirməli və analiz etməlidir. Bu mənada, özümüzə bu sualları verilməliyik?

3. Bu gün məruz qaldığımız işğal və soyqırımı kimliyimizə vurulan zərbə kimi dönyaya təqdim etdiyimiz halda, bəzək ölçərlər bunu görməzlikdən gəlir. Başımıza gelən hadisələr rəğmən hazırlı Azərbaycandakı bir gəncin həyat fəlsəfəsi və qayesi bir millətin və xalqın mövcudluğundan daha çox, sadəcə, fərdi planda həyatda qalma mübarizəsi ilə məhdudlaşırsa, bunun sebəbəri nədir? Belə məhdud həyat fəlsəfəsi müstəqilliyimizi ərazi bütövlüyü çərçivəsində gələcəye daşıyacağımıza zəmanət verirmi?

4. Əgər ərazi bütövlüyü müzənni yeniden təmin olunacağından bəhs edirik, bunun üçün sələflərimizin milli mübarizə və torpaq bütövlüğünü ehtiva edən müstəqillik məfkurəsini zəhinlərimizə nə dərəcədə həkk edə bildik?..

» Anar Qafarov,
AMEA-nın Folsəfə
Institutunun böyük elmi işçisi
və All-nin müəllimi, folsəfə
üzrə folsəfə doktoru, dosent



“Bahar nə xoş gelir, ruha dad verir...”

Prezident İlham Əliyevin Novruz bayramı münasibətlə təbrikli xalqımıza diqqətin bariz nümunəsidir. Dövlət başçısının bayram təbrikində deyilir:



“Novruz bayramı ulu bəalarımızın zəngin mənəvi aləmini dolğun təcəssüm etdirir... Bahar bayramı dövlət müstəqilliyimizin nailiyyəti olaraq, rəsmi statuslu əsl ümumxalq bayramı səviyyəsində ölkəmizin bütün guşələrində qeyd edilir... O, tükənməz mənəvi gücü sayesində dini-mənəvi dəyərlərimizə, tarixi-mədəni irsimizə bağlılığımızın təntənəsinə çevrilmişdir”.

Dövrümüzdə Novruz Azərbaycan xalqının millimənəvi mədəniyyətində özünnəməxsus yer tutan, həmçinin ölkəmiz də daxil olmaqla, bir çox müsəlman dövlətinin rəsmi şəkildə qeyd etdiyi bayramlardan biridir. Bu bayrama Bahar bayramı da deyilir.

Novruz bayramı birlik, qardaşlıq bayramı, xalq şənliyidir

Novruz (“yeni gün” mənasındadır) hicri təqvimi ilə yəni ilin başlanması deməkdir və yazda gecə ilə gündüzün bərabər olduğu günə təsadüf edir. Novruz bayramı əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən şəhər, nikbin bayramlardan biridir. Hicri təqvimi ilə fərvərdin ayının birinci gününə, Miladi təqvimi ilə mart ayının 21-22-nə, yaxud nadir hallarda 23-nə təsadüf edir. Ölkəmizdə Novruz bayramı bir çox türkdilli və müsəlman ölkələrində, o cümlədən, Orta Asiya respublikalarında və Azərbaycanda qeyd edilir. Novruz bayramı birlik, qardaşlıq bayramı, xalq şənliyidir.

Qədim dövrlərdən bəri xalqımız Novruzu yeni ilin başlangıcı hesab etmiş, onu bolluq, bərəkət və firavanlığın əzəli kimi qəbul etmişdir.

Elmi araşdırmalara görə,



Novruz bayramının tarixi çox əski çağlara - Zərdüst Peyğəmbərin yaşadığı dövrlə gedib çıxır. Yaşı isə ən azı, 3700, ən çoxu 5000 ildir. Bayramın keçirilməsi barədə etrafı məlumatata yalnız 2000 il bundan önce qələmə alınmış yazıldarda təsadüf edirik.

Novruzun ilkin dövrü, ancaq saray mühiti ilə əlaqələndirilir və bayram yalnız şahlar, sultanlara məxsus təqdim olunurdu. Uzaq keçmişdə taxt-tac sahibləri bayram günü bəzəkli, ranglı paltar geyinir, başına isə “novruzi” adlanan ağrəngli xüsusi bir paşa qoyurdular.

Bundan əlavə, adət-ənənəyə görə, bayram gününün səhəri hökmərin önünə gümüş kürsüdə 7 ağ kasa və təzəcə kəsilmiş 7 ağ sikkə düzürdülər. Ardınca ona yenə gümüş



sinidə ağ şəker və təmizlənmiş hindqozu gətirilirdi. Dövlət başçısı bayram gününə içinde xurma üzən təzə sağılmış südü içməkələ başlar və hindqozunun “süd”ündə islamlımsız xırda xurmaları dadıqdan sonra bunlardan əzizlərinə də yedizdirərdi.

Sonralar, Nizami Gəncəvinin yaşadığı dövrlərdə Novruz günü evvanda xüsusi bir taxtda əyləşmiş hökmərin qarşısından seçmə ağ atlar nümayiş etdirilir, qızıl-gümüşdən hazırlanmış qoşqu ləvazimatı nümayiş etdirilirdi. Həmin vaxtdan 600 il sonra Azərbaycanda, xanlıqlar dövründə Qarabağda Novruz bayramını təsvir edən Y.V. Çəmənzəminlinin “Qan içinde” romanında bayram yürüşündə bəylərin at üstündə Şuşada Cıdır düzüne yollanmasından danışılır.

Bayramın ən baxımlı və heyratımızı doqiqələrində bəri atəsfəsanlıq və fişəng tədbirləri olmuşdur. Burada əsərlərin tezlişan materiallardan quraşdırıldığı müxtəlif bürc, qəsr modelləri, div, əcinnə, şeytan və digər figuralar yürüş zamanı xərəklərdə gəzdirildikdən sonra, düzənlilikə, yaxud geniş bir meydana getirilir, hava qaraldıqda orada onlara od vurulurdu.

Bu gün də bəzi adətlər vardır ki, onlar məcəusilik (atəşpərestlik) dininin qalıqlarıdır; məsələn: bunlardan biri Novruzun müəyyən günlərində ocaq qalayıb üstündən atlanmaqdır. Bəlkə də kiməsə bu, folklor və mili adət-ənənə təsiri bağışla-

yır, yaxud onu elə təqdim edir. Ancaq bilməliyik ki, bu məsələ İslamin tövhid əqidəsinə uyğun deyildir. Tonqal yandırmaq və onun üstündən atlanmaqla, dərd-bələnin dəf olacağına inanmaq islami əqidəyə ziddir.

Qədim astroloji məlumatə görə, martın 21-i Günəş zodiakının Balıqlar bürcündə aydınlib Qoç bürcünə daxil olur. Səma odunun Qoç bürcünə keçməsi, onun “taxta qalxıb hakimiyyəti elə alması”, saf, ağ işığın təntənəsi, həmçinin ötən ilin sonu, yeni ilin başlangıcı kimi qiymətləndirilir. Bu, “Keçid anı”, “İlin təhvili”, yaxud “Təhvil saatı” adlanırdı. Həmin ana az qalmış saraylarda və ayrı-ayrı evlərdə bayram süfrələri açılırdı. Adət üzrə həmin süfrələrə üzərinə ağ yumurta qoyulmuş bir güzgü (yumurta - həyatın başlangıcının rəmzi, güzgü - Günəş işığının inikasıdır) yerləşdirib, onun üzərinə bir az bugda səpirdilər. Sonra onun hər 2 tərəfində ailə üzvlərinin sayına müvafiq şamdanlar, yaxud çiraqlar düzürdülər. Bir azdan “İlin təhvili” saatı yaxınlaşır və onu saraya münəccimlərin mürəkkəb hesablamaları, evlərdə isə süfrədəki su qabında yarpağın diksinəsi, güzgü üzərindəki yumurtanın fırlanması və qırmızı balıqların donub, xeyli müddət eyni vəziyyətdə dayanması ilə müəyyən edilir.

Bu zaman ailənin böyüyü “Səməni, saxla məni, ildə göyərdərəm səni”, - deyərək süfrədəki səmənidən bir az qayçılıyib, qayçını yaşa özündən kiçiye ötürür, o da bu hərəkəti təkrarlayır. Bu yolla bütün ailə üzvləri səmənidən bir az qayçılıyırlar.

Cərsənbələr

Novruzdən əvvəl onun bərəkətlilik simvolu olan dörd - Su, Od, Yel və Topraq cərsənbələrini qeyd edirik.

Hər cərsənbədə insanlar bir-biri ilə bayramlaşır, evlərdə plov dəmlənir, bayram süfrələri açılır, tonqal qalanır, səməni cürcərdilir. Bugün həm yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Axır cərsənbədə tonqal qalanması, plov dəmlənəsi, səməni, xonça, qapıpusma, şamyandırma, bayramlaşma və digər adət-ənənələrdən əlavə, fala baxmaq, heyva çubuğundan gözmuncuğu düzəltmək və digər adətlər öz aktuallığını bu gün də qoruyur.

Qədim adətlərə və inanclaraya görə, Axır cərsənbədə uşağa beşik düzəldər, gün çıxmış su üstündən tullanar, tonqal yandırar, kəlin buynuzuna qırmızı bağlar, qorxanaların başından su töküb qorxunu alarlar. Həmin axşam

tub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəymə sayına görə gəlin getmək yaşını müəyyənləşdirirlər. Yenə də inanclaraya görə, Axır çərşənbə gecəsi ürəyində niyyət tutub yat, gecəyarası yuxudan dur və şamı yandır, götürüb güzgüyə yaxınlaş, gələcək nişanlıni görəcəkən. Amma gərək qorxmayasan, yoxsa niyyətin baş tutmaz. Başqa bir inanca görə, ürəyində arzu tutub bağı gedirən, bir çəngə ot qırırsan. Niyyətin hasil olacaqsası, sahər gəlib görürsən ki, qırğıñın otalar uzanıb əvvəlki kimi olub. Bağda bir daşı qaldırıb altını təmizləyirsən. Niyyətin hasılə çatandan sonra, gəlib daşın altına baxırsan. Görürsən ki, daşın altında ot bitib. Ana uşaqlarının başından tük qırır və axar suya atır. Həmin yerdən bir qab su götürüb uşaqlarının üstünə çiləyenin həmin il uşaqları xəstələnməz. Su təmizlik, sağlamlıq, paklıq gətirər.

Emin Orucov,

Nərmin Allahverdiyeva

Azərbaycan İlahiyyat Institutunun əməkdaşları Misirdə



Misir Ərəb Respublikasının Asvan şəhərində 23-24 mart 2019-cu il tarixdə Naratologiya (təhkiyə haqqında elm) Tədqiqatçıları üzrə Misir Cəmiyyəti “Süveyş kəndləri” Universitetinin Filologiya fakültəsi və “Asvan” Universiteti Elmlər mərkəzi fakültəsinin birlikdə təşkil etdikləri “Ərəb ədəbi mühitləri” adlı XI beynəlxalq konfrans keçirilib. All-in Dillər və ictimai fənlər kafedrasının müdürü, dosent İlkin Əlimuradov “Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun ərəb ölkələri xaricində ərəb ədəbiyyatının öyrənilməsində rolü”, İnstitutun xarici əlaqələr üzrə baş müətəxəssisi, doktorant Şəms Bağırova “Əbdülgəhir əl-Cürcanının nəzm nəzəriyyəsi (əl-Mütənəbbinin poeziyasından nümunələr əsasında)” mövzularında elmi məruza ilə çıxış ediblər.

İlimuradov məruzəsində Azərbaycanın qədim tarixindən, mədəniyyətindən, elm və din sahəsindəki rolundan bəhs edib. Azərbaycanın elm-təhsil müəssisələrinin ərəb dil və ədəbiyyatının öyrənilməsinə və tədrisine böyük əhəmiyyət verdiyini diqqətə catdırıb. I. Əlimuradov Azərbaycan Milli Elmlər Akademiyasının yaranması, inkişafı, akademik Z.M.Bünyadovun elmi xidmətləri, AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Ərəb dili və ədəbiyyatının yalnız Şərqşünaslıq İnstitutunda deyil, həmçinin respublikanın bir sıra ali təhsil məəssisələrində, o cümlədən, Azərbaycan İlahiyyat İnstitutu, Baki Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Baki Avrasiya Universiteti və digər universitetlərdə tədris edildiyi konfrans iştirakçılarının nəzərinə çatdırılıb.

Görkəmlə dilçi alim Əbdülgəhir əl-Cürcanının və dahi ərəb şairi əl-Mütənəbbinin yaradılıcılığından bəhs edən Ş.Bağırova məruzəsində bir sıra mühüm məsələlərə toxunub. Ş.Bağırova nəzm nəzəriyyəsinin banisi olan əl-Cürcanının “Dəlail əl-İcaz” əsərinə müraciət edərək, əl-Mütənəbbinin seirlərini nəzm konsepsiyasında şərh edib.

All-in əməkdaşları, eyni zamanda, konfrans iştirakçılarına Azərbaycan İlahiyyat İnstitutunun yaranması və fəaliyyəti, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat veriblər.

Səfər çərçivəsində ölkəmizin Misir Ərəb Respublikasındaki Səfirliyi ziyaret edilib. Səfirliyin əməkdaşı Emil Rəhimov və Misirdə Azərbaycan Diasporunun sədri, “Halqa” Fondunun Baş direktoru, Qahirə Universitetinin Azərbaycan dili müəllimi, tədqiqatçı Seymur Nəsirov ilə görüş keçirilib. Görüşlərdə All-in Misirin müvafiq elm-təhsil müəssisələri ilə əlaqələrinin qurulması, xarici təcrübənin öyrənilməsi, mövcud imkanlar və gələcək perspektivlər haqqında fikir mübadiləsi aparılıb.



Soyqırımı Gününe həsr edilmiş “dəyirmi masa”

Azərbaycan İlahiyat İnstitutunda (Aİİ) 28 mart 2019-cu il tarixdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününe həsr edilmiş “Ermanilərin azərbaycanlılara qarşı tövətdikləri soyqırımı: keçmişdə və müasir dövrdə” mövzusunda “dəyirmi masa” təşkil olunub.

Önce 1918-ci il 31 Mart soyqırımına məruz qalmış günahsız qurbanların xatirəsi bir dəqiqəlik sükutla ehtiramlı yad olunub.

Tədbiri giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov bildirib ki, ermənilərin azərbaycanlılara qarşı bütün dövrlərdə tövətdikləri soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi qiymət verilib, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Rektor qeyd edib ki, 18 yanvar 2018-ci il tarixdə Prezident İlham Əliyev 1918-ci il 31 Mart - Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncam imzalayıb.

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İranın tarixi və iqtisadiyyati şöbəsinin baş elmi işçisi, professor Solmaz Rüstəmovanın “Ermənilərin azərbaycanlılara qarşı tövətdiyi soyqırımı” mövzusunda məruzə ilə çıxış edib.

Türk İslam Araşdırmaçıları Mərkəzinin sədri, tarix üzrə elmlər doktoru Telman Nüsrətoğlu “Qafqazda



AZƏRBAYCAN İLAHİYYAT İNSTITUTU

erməni dövləti yaradılması təşəbbüsü: terror və soyqırımı yolu ilə hədəflənən etnodemoqrafik dəyişikliklər” mövzusunda məruzə ilə çıxış edib. T. Nüsrətoğlu bildirib ki, XX əsrin evvəllərində erməni millətçiləri fəaliyyətlərini genişləndirərək, öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından deportasiya etməklə etnik təmizləmə və soyqırımı siyasetini həyata keçirməyə başladılar.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının şöbə müdürü Araz Aslanlı “Qarabağ probleminə 100 illik baxış” mövzusunda çıxış edib. A. Aslanlı Qarabağ münaqişəsinin tarixinə toxunduqdan sonra, Ermənistanın işgalçılıq siyasetinin Azərbaycan, bölgəmiz və ümumən beynəlxalq münasibətlər sistemi üçün yaratdığı ağır nəticələrdən və risklərdən də bəhs edib.

“İslamda ebru sənəti” mövzusunda seminar təşkil olunub



Azərbaycan İlahiyat İnstitutunda (Aİİ) “İslamda ebru sənəti” mövzusunda seminar keçirilib.

Seminari Aİİ-nin İslamsünsəliq kafedrasının müdürü, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov açaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zenginləşdirilməsi, elmi axtarışlara sövgə edilməsi, vətənpərvərlik hissələrinin gücləndirilməsi, mütləqə, sosial məsuliyyət vərdişlərinin aşınlanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün müttəmadi olaraq müxtəlif mövzularda seminarlar və gö-



rüşlər təşkil edir. İnstitutda ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyü qeyd edən Ə. Niyazov mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önem verməklə yanaşı, tələbələrin sosial həyatlarının səmərəli təşkili üçün də səylə çalışdığını bildirib.

Institutun rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi seminarda Ə. Niyazov qeyd edib ki, ölkəmizdə bütün ənənəvi dirlərə, o cümlədən, İslam dininə, İslam mədəniyyətinə dövlət qayğı ilə yanaşır. O bildirib ki, ölkəmiz uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. 2017-ci ilin “Islam Həmrəyliyi İli” elan olunması ölkədə tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalarası dialoğun qurulmasına, İslam dəyərlərinin, eləcə də milli təsviri sənətimizin dünyada təbliğinə böyük töhfələr verdiyini diqqətə çatdırıb.

AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun bərpa laboratoriyasının elmi işçisi Zaur Orucov “İslamda ebru sənəti” mövzusunda çıxış edərək bildirib ki, dövründən və məkanından asılı olmayıaraq, insan övladı hər zaman möhtəşəm əsərlər ərsəyə gətirib. O, bu gün yer üzərində mövcud olan hər bir dinin mənsubunda incəsənətin izlərinin göründüyünü qeyd edib. Zaur Orucov islam incəsənətinin təzhib, xətt, miniatür və ebru kimi sahələrinin yaranması, tarixi inkişafı və müxtəlif növleri haqqında geniş məlumat verib.

Z. Orucov bildirib ki, su üzərində rəsm sənəti kimi böyük şöhrət qazanan ebru sənətinin tarixi çox qədimdir. O, ebruda istifadə olunan bütün boyaların torpaqdan alındığını bildirib. Qeyd olunub ki, ebru sənətinin bir neçə növü vardır. Bunlardan ən məşhuru sənətkarın adı ilə bağlı olan Battal üsludur. Vaxtilə bu üsludan, əsasən, xəttatlıqla yazıların fonunda, divarda asılan uluların, peyğəmbərlərin sözlərinin yazılışında istifadə olunduğu diqqətə çatdırılıb.

Seminar mövzu ətrafında müzakirələr davam edib.

Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunub

Azərbaycan İlahiyat İnstitutunda (Aİİ) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının iyirmi yeddinci ildönümü haqqında imzaladığı Sərəncama və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Sərəncamı ilə təsdiq edilən “Xocalı soyqırımının iyirmi yeddinci ildönümünün keçirilməsinə dair Tədbirlər Planı”na əsasən, 26 fevralda ilk dərslər Xocalı soyqırımına həsr olunub.

Müəllimlər 27 il bundan əvvəl Xocalı sakinlərinə qarşı erməni silahlı birləşmələrinin və sovet ordusunun 366-ci mototəcəsici alayının iştirakı ilə törədilən faciənin dəhşətlərindən söz açıblar. Xocalı soyqırımı ilə bağlı fikirlərini tələbələrlə bölüşən müəllimlər şəhid olmuş günahsız



insanların həmişə ehtiramla yad ediləcəyini diqqətə çatdırıblar.

Dərslərdə Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaq məqsədilə müxtəlif fotos, məlumatlar, faciəni özündə eks etdirən sənədlə filmlər nümayiş etdirilib.



İNSTITUT XƏBƏRLƏRİ

Tələbələr Heydər məscidini ziyarət ediblər



15 mart 2019-cu il tarixdə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İslamsünaslıq ixtisasının bir qrup tələbəsi ulu öndər Heydər Əliyevin adını daşıyan Heydər məscidində olub. Onlar məsciddə təşkil olunan Vəhdət namazında iştirak ediblər. Məzəhbəndən asılı olmayaraq, bütün müsləmanların birlikdə namaz qılıb dua etməsi artıq ənənə halını alıb. Bu isə dini dözümsüzlüğün, irqi ayri-seçkiliyin və islamofobiyanın geniş yayıldığı müasir dövrümüzdə bütün dünyaya həmrəylər və sülh mesajıdır. Bu mesaj tolerantlıq və multikulturalizm mərkəzi olan Azərbaycanın bütün dünyada nüfuzunun daha da artmasına xidmət edir.

Tələbələrə məlumat verilib ki, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidi Prezident İlham Əliyevin tapşırığı ilə inşa edilib. 2014-cü il dekabrın 26-da istifadəyə verilən ibadətgah 12 min kvadratmetr ərazidə tikilib. Dörd minarəsi olan məsciddə dindarların sərbəst şəkildə ibadət etmələri üçün hər cür şərait yaradılıb.

Ziyarət zamanı Heydər məscidinin imamları tələbələr ilə müxtəlif mövzular ətrafında müzakirələr aparıb, onları məraqlandıran sualları cavablandırıblar.

Aİİ tələbələrin dünyagörüşünün formallaşdırılması, onların intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, vətənpərvərlik hissələrinin gücləndirilməsi, sosial məsuliyyət vərdişlərinin aşlanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər təşkil edir. Bu məqsədlə ali təhsil müəssisələrində güclü elmi mühitin yaradılmasına xüsusi önəm verilir, dövlətimiz bu sahəyə daim diqqət və qayğı ilə ya-naşır.

Ceyhun Məmmədov elm və təhsilin inkişafında ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu vurgulayıb.
Rektor müasir dövrdə

İlahiyyat sahəsində görüllən işlər, eyni zamanda, qarşıda duran hədəflər haqqında ətraflı məlumat verib. İnstitutda çalışan müəllim heyətinin dünyadan bir çox ölkəsində fealiyyət göstərən indeksli jurnallarda məqalələrinin nəşr olunduğunu bildirib.

Tədbirdə iştirak edən professor Şahlar Əsgərov, təhsil üzrə ekspert Nadir İsafilov məruzələr ətrafında çıxışlar ediblər.

Xatırladaq ki, Aİİ-də "Elm günü"nın keçirilməsində əsas məqsəd elmi fəaliyyətin cəlbəciliyini artırmaq, İnstitutun professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaqdən ibarətdir.

Fərdi özünüifadənin inkişafı üçün



Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tələbələrin özünüifadə bacarığının, polemika qabiliyyətinin və tənqid təşkükü-rünnən formallaşmasına xüsusi önəm verir. Gənclərin asudə vaxtlarının səmərəli təşkil üçün müxtəlif tədbirlər həyata keçirilir.

Institutda sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlər yanaşı, əyləncəli proqramlar da təşkil edilir. Bu məqsədlə, 16 mart 2019-cu il tarixdə təhsil müəssisəsində tələbələr üçün türkiyeli fərdi inkişaf mütaxəssisi Əhməd Sərif İzzörənin "Ovcuzumuzdakı kəpənək" mövzusunda çıxışı nümayış etdirilib. Sonra mövzu ətrafında müzakirələr aparılıb. İnsanın fərdi inkişafı üçün atmalı olduğu addımlarla bağlı tövsiyələr verilib.

Qeyd edək ki, Aİİ-də təşkil edilən tədbirlərin məqsədi tələbələrin dünyagörüşünün formallaşdırılmasına, intellektual səviyyəsinin yüksəldilməsinə, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hissələrinin gücləndirilməsinə, mütləkə, sosial məsuliyyət vərdişlərinin aşlanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsinə töhfə verməkdir.

Elm günü qeyd edildi

Azərbaycan Respublikası Prezidentinin "Elm günü"nın təsis edilməsi haqqında Sərəncamını rəhbər tutaraq, Azərbaycan İlahiyyat Institutunda (Aİİ) Tədbirlər planı təsdiq edilib. Tədbirlər planı çərçivəsində 27 mart 2019-cu il tarixdə ali təhsil müəssisəsində "İlahiyyat elmlərinin tədqiqi: mövcud vəziyyət və perspektivlər" mövzusunda "dəyirmə masa" keçirilib.

Tədbirdə rektor, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov "İlahiyyat elmlərinin tədqiqi: problemlər, gözlənilər və hədəflər" mövzusunda məruza ilə çıxış edib. Bildirib ki, Azərbaycanın ali təhsil müəssisələrində güclü elmi mühitin yaradılmasına xüsusi önəm verilir, dövlətimiz bu sahəyə daim diqqət və qayğı ilə ya-naşır.

Ceyhun Məmmədov elm və təhsilin inkişafında ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin müstəsna xidmətlərinin olduğunu vurgulayıb.

Rektor müasir dövrdə



ilahiyyat sahəsində görüllən işlər, eyni zamanda, qarşıda duran hədəflər haqqında ətraflı məlumat verib. İnstitutda çalışan müəllim heyətinin dünyadan bir çox ölkəsində fealiyyət göstərən indeksli jurnallarda məqalələrinin nəşr olunduğunu bildirib.

Tədbirdə iştirak edən professor Şahlar Əsgərov, təhsil üzrə ekspert Nadir İsafilov məruzələr ətrafında çıxışlar ediblər.

Xatırladaq ki, Aİİ-də "Elm günü"nın keçirilməsində əsas məqsəd elmi fəaliyyətin cəlbəciliyini artırmaq, İnstitutun professor-müəllim heyətini, tələbələri elmi tədqiqat işlərinə stimullaşdırmaqdən ibarətdir.

İlahiyyat Institutunda Bayram tədbiri təşkil edilib

18 mart 2019-cu il tarixdə Azərbaycan İlahiyyat Institutunda (Aİİ) Novruz bayramı münasibətilə tədbir təşkil olunub.

Tədbiri giriş nitqi ilə açan Aİİ-nin rektoru Ceyhun Məmmədov Novruz bayramı münasibətilə müəllim heyətini, əməkdaşları və tələbələri təbrik edib, onlara ən səmimi arzularını bildirib.

C.Məmmədov vurgulayıb ki, Azərbaycan xalqı hər zaman milli-mənəvi dəyərlərinə sadıq qalıb, bu zəngin mənəvi sərvəti əsrərlə yaşadıb və inkişaf etdirib. İnstitut rəhbəri qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması müasir dövrümüzdə də öz aktuallığını qoruyub saxlayır.

Rektor milli-mənəvi və dini dəyərlərimizin qorunması və inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlılığını ifadə edib. C.Məmmədov vurgulayıb ki, mənəvi dəyərlərimizin, milli



hisslərimizin oyanışının əsası ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qoyulub.

C.Məmmədov Novruz bayramının tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edib, milli adət-ənənələri öz qəlbində yaşadıb. Rektor qeyd edib ki, Novruz bayramı insanları bir-birinə yaxınlaşdırır, qohumlar bayramlaşır, küsnərlər barışır, bayram süfrələri təşkil olunur. Bu bayram mənəvi xəzinəməzdirdir, ali dəyərimiz

dir, milli adət-ənənəməzdirdir. C.Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsünün nəticəsi olaraq, ölkəmiz illərdir, Novruz bayramını geniş səkilde, rəsmi dövlət bayramı kimi qeyd edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu siyaseti böyük uzaqgörənliliklə və uğurla davam etdirir.

Sonda rektor bayram münasibətilə hər kəsi təbrik edib, cansağlığı, bol razi-bərəkət, firavanlıq arzulayıb.



TƏLƏBƏ TRİBUNASI

Azərbaycan multikulturalizmi dünyaya bir nümunədir



Multikulturalizm və toleranlıq sahəsində ölkəmizin əsrlər boyu inkişaf etdirib formalasdırıldığı zəngin təcrübə dünyada nadir təcrübə kimi qəbul edilməkdədir. Hətta bir çox dövlətlərin başçıları, tanınmış ictimai-siyasi xadimlər, politoloqlar, ziyalılar və regionşunaslar, beynəlxalq təşkilatların nümayəndələri bu faktı böyük raziqliqla etiraf edirlər. Avropa və dünyamışqışlı mühüm tədbirlərin Azərbaycanda təşkili və keçirilməsi buna ən yaxşı sübutdur.

Dövlətimizin dəstəyi ilə bir sıra ölkələrdə müalicə-sağlamlıq mərkəzlərinin, uşaq tərbiyə müəssisələrinin, məktəblərin inşa edilməsi, dini ibadət ocaqlarının təmiri Azərbaycan multikulturalizminin bariz nümunəsidir. Bosniya və Hersegovinada ölkəmizin köməyi ilə tikilib istifadəyə verilən sağlamlıq mərkezi bu xalqa böyük bir hədiyyə oldu. Bakıda Dünya Xəbər Agentliklərinin V Kongressinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının birgə açılış mərasimi keçirildi. Mərasimin işində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev böyük nitq söylədi.

Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan dünya birliyində özünə layiqli yer tutub. Əlbəttə, bunun üçün Respublikamız müstəqillik qazanandan sonra mühüm istahəllər keçirib, demokratik cəmiyyət formalasdırıb, əvəriliş yolu ilə həkimiyətə gəlməyə birdəflik son qoyulub. Ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlığın bünövrəsini hazırlayıb, nəhəng layihələrin həm təşəbbüskarı, həm də icraçısı olub. Artıq öz həyatını yaşayan və müstəqil siyaset yürüdən Azərbaycan ətrafına çoxlu dost ölkə toplaya bilib. Heç kəsin diqtəsini qəbul etməyən Azərbaycanın adı mahz buna görə dünya dövlətləri tərafından hörmətlə qarşılanır.

Müasir dünyada müstəqil siyaset yürütmək bütün dövlətlərə nəsib olmur. Ancaq Azərbaycan rəhbərliyinin düşünülmüş və son dərəcə ağlı siyaseti ilə bu çətin missiyanın ödəsində bacarıqla gəlir. Balanslaşdırılmış siyaset aparan ölkəmiz indi güclü iqtisadi, siyasi və hərbi potensiala malikdir. Dediymiz kimi, bularla bərabər müxtəlif xalqların nümayəndələrinin dostluq və məhrimənlilik şəraitində yaşamalarına lazımi mühənil yaratmağı da bacarıb.

Mərasimdə dövlət rəhbərimiz deyib: "Azərbaycan dünyada nadir ölkələrdən biridir ki, eyni zaman-

da, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzv dövlətdir və hər iki qurumda yüksəksəviyyəli dəstəyə malikdir. Dünənada ilk dəfə 2008-ci ilde məhz bizim təşəbbüsümüz nəticəsində İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin birgə toplantısı təşkil edilib.

Bu iki təsisat arasında yaranmış əməkdaşlıq və daha geniş hərəkat "Bakı prosesi" adı alıb və biz bununla fəxr edirik.

Hesab edirik ki, bu sahədəki nailiyyətimiz dünyada yüksək qiymətləndirilir.

Həmin təşəbbüsün irəli sürülməsinə səbəb yalnız bizim hər iki təşkilata üzv olmağımız deyildi. Bizim tariximiz, ənənələrimiz və ölkəmizin multikultural inkişafı müxtəlif dövlətlər, sivilizasiyalar və dinlər arasında münasibətlərin necə düzgün planlaşdırılıb, təşkil edilə biləcəyinin nümunəsidir. Azərbaycan ise multikulturalizmin yaxşı nümunəsidir. Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Biz coxsayılı beynəlxalq tədbirlər təşkil edirik. Onların sırasında hər il keçirilen Bakı Beynəlxalq Humanitar Forumu və Ümumdünya Mədəniyyətlərəsi Diaqloq Forumu da vardır. Biz BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ev sahibliyi etmişik. Nailiyyətlərimizin mühüm göstəricisi Katolik Kilsəsinin rəhbəri, Roma Papası Fransiskin Azərbaycana səfəri və çıxışında multikulturalizm və bizim nailiyyətlərimiz haqqında söyleyişi fikirlər olub. O, burada katolik kilsəsinin, Azərbaycan məscidini ziyarət etmiş, Azərbaycanın bütün dini icmalarının rəhbərləri ile görüş keçirmiş, Bakıdan dünyaya mədəniyyətlərərəsi və dillərə dialoqun dəyərləri ilə bağlı mesaj vermişdir. Biz bunu, xüsusilə da bugünkü dünyada etnik və dini zəminda qarşidurmaların mövcud olduğu şəraitdə bir nailiyyət kimi qəbul edirik.

Müxtəlif faciələrin, milli və ya dini mənsəbliyyətinə görə insanların əzablarının şahidi oluruq. Bunlar dərin narahatlıq doğuran hadisələrdir. Bu səbəbdən, biz əməkdaşlıq və qarşılıqlı anlaşmaya üstünlük veririk. Fəaliyyətimiz, əsasən, ənənələrimiz, ölkəmizin dini ehtiyacları üzərində qurulub, çünkü Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir. Burada sakitlik hökm sürür, müxtəlif etnik və dini qrupların nümayəndəleri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu, dünyaya bir mesajdır. Biz tənha bir ada deyil, qonşuluğumuzda digər ölkələr də var və bizim maraqlımızdadır ki, bu sahədə regionda və dünyada müsbət inkişaf mövcud olsun.

İslam Həmrəyliyi Oyunlarını qəbul etdik. Yəni, iki il içərisində bir şəhərdə həm Avropa, həm də İslam Həmrəyliyi Oyunları təşkil etdik. Əlaqə yaratmaq, multikulturalizm, qarşılıqlı anlaşma və hörmət budur. Biz bunu təşviq etmək istəyirik.

Dünyanı mühəharibelerin, böhranların, dini zəmində qarşidurmaların bürüdüyü bir dövrde idman oyunları, əslində, müxtəlif xalqları bir-bir-

ləri ilə yaxın münasibətlər qurmağı, mövcud əlaqələri isə daha da sıxlashdırmağı təşviq edir. Bu baxımdan, indiki son dərəcə həssas dövrde İslam ölkələrinin sosial fəlakətlərə, dağıntılara, öz vətənlerindən didərginliyə və təhlükələrə məruz qaldığı bir zamanda belə ideya ilə çıxış etmək olduqca vacibdir. Ölkəmiz bu dəyərlərə söykənərək, qazandığı zəngin insanpərvərlik təcrübəsini həm dünyaya təqdim etmək, həm də onu başqalarına da qəbul etdirmək kimi ali məqsəd güdür.

Bu iki təsisat arasında yaranmış əməkdaşlıq və daha geniş hərəkat "Bakı prosesi" adı alıb və biz bununla fəxr edirik.

Hesab edirik ki, bu sahədəki nailiyyətimiz dünyada yüksək qiymətləndirilir.

Həmin təşəbbüsün irəli sürülməsinə səbəb yalnız bizim hər iki təşkilata üzv olmağımız deyildi. Bizim tariximiz, ənənələrimiz və ölkəmizin multikultural inkişafı müxtəlif dövlətlər, sivilizasiyalar və dinlər arasında münasibətlərin necə düzgün planlaşdırılıb, təşkil edilə biləcəyinin nümunəsidir. Azərbaycan ise multikulturalizmin yaxşı nümunəsidir. Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət siyasetimizdir və cəmiyyətimizdə hökm sürən ümumi ab-havanın göstəricisidir.

Yeri gəlmışkən, 2016-ci il ölkəmizdə "Multikulturalizm ili", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib. Bu, bizim dövlət



Ermeni vəhşiliyinin Quba izləri...

Ağ alması ilə adı dillər əzberi olan Quba rayonu Azərbaycanın ən səfahı, gəzmeli, görməli bölgələrindən biridir. Başqarlı dağları, əsrarəngiz meşələri, serin bulaqları, yaşıllı ormanları, şaqraq axan çayları, saf havası ruha qida verir. Rayon Bakıdan 168 kilometr məsafədə, Böyük Qafqaz dağlarının - Şahdağın şimal-şərq hissəsində, dəniz seviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir. Gözel təbiətinə və zəngin infrastrukturuna görə rayon turistlərin sevdiyi məkanlardan biridir. Buraya gələnlər səfali Qəçrəş kəndində olmayı, Vəlvələçayın gur sularının axlığı, Azərbaycan təbiətinin abidələri siyahısına daxil edilmiş Afurca səlaləsinin seyrinə dalmağı, Təngəaltı dərəsində, kölgəli meşədə istirahət etməyi sevirələr.

Rayonun ərazisində dəniz seviyyəsindən 2 500 metr yüksəklikdə yerləşən unikal dağ kəndi Xinalıq qərar tutub. Kəndin əhalisi öz dili ilə ayrıca etnoqrafik qrup təşkil edir. Xinalığın yaxınlığında bənzəri olmayan daha bir dağkəndi Qriz ucalır.

Qubada dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur "Qırmızı qəsəbə" də mövcuddur. Sakinləri, əsasən, ticarətlə məşğul olan qəsəbənin hər yərində təmtəraqlı imarətlər ucaldılıb.

Qubanın qədim memarlıq abidələrindən Ağbil (XVI əsr), Alpan kəndində Subaba türbələri (XVI əsr), Birinci Nügədi kəndində məscid və minarə (XVII-XIX əsrlər), Xinalıq kəndində büre, Qudyalçay üzərindəki Tağlı körpü və s. dövlət tərəfindən mühafizə olunur. Avropanın ən uca dağ kəndi sayılan Xinalıq kəndində IX əsrə aid Atəşpərvəstlər məbədi, Ağbil kəndində XVI əsrə aid türbələr, Quba şəhərində XIX əsrə aid Səkinəxanım, Hacı Cəfər və Cümə məscidləri, Günbəzli hamam, Rustov kəndində "Ələmət" adlı qala və qədim məscid vardır.

Xinalıqdə tarixən çox qədim olan müzey mövcuddur. Burada diqqət çəkən ən önəmli bölmə əllə yazılan kitabların olduğu hissədir. XV əsrden XX əsrin əvvəllərinə qədər tarixləşən bu kitablar sovet dövrünün represiya illərində damlarda, quylarda və qəbirlərdə gizlədilmiş, yalnız ikinci müstəqillik illerində üzə çıxarılmış qiymətli el-yazmalarıdır. Burada olan kitablardan aydın olur ki, kənd keçmişdə elmlə six bağlı bir mərkəz idi. Tarix, Dil, Məntiq, Riyaziyyat, Təbəbat elmləri ilə yanaşı, Fiqh, Kəlam, Təfsir, Hədis kimi dini elmlərə aid kitablar da burada mühafizə olunur.

Bütün bunlarla bərabər, təəssüf ki, Quba 101 il əvvəl erməni vəhşiləri tərəfindən törədilən qanlı qırğınlara, in-



sanlığa qənim kəsilən dəhşətli cinayətlərə də şahidlik edib.

Günahsız ruhlar məkanı

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə Martin 31-i Azərbaycanlıların Soyqırımı

dən gəldirdi. İnstitutumuzun kollektivi ilə Soyqırımı Memorial Kompleksi ndə olduq. Məlumat üçün bildirik ki, bu məzarlıq 2007-ci ildə Quba rayonunda tikinti işləri aparırlarkən təsadüfən aşkar edilib.

Tarixdən bilmək ki, 1918-



Günü elan edilib. Bu Sərəncamla 1918-ci ildə ermənilərin Azərbaycan ərazilərində törətdiyi vəhşiliklərə hüquqi-siyasi qiymət verilib. 2018-ci ildə Prezident İlham Əliyev azərbaycanlıların soyqırımının 100 illiyinə qeyd edilməsi ilə əlaqədar Sərəncam imzalayıb.

Azərbaycan İlahiyyat İnstitutunun (AIİ) müəllim və tələbə kollektivi ermənilər tərəfindən soyqırımına məruz qalmış azərbaycanlıların xatirəsini yad etmək məqsədilə 31 mart 2019-cu il tarixdə Quba rayonunda olub. İnstitutun rəhbərliyi və kollektiv öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, öününe tər çiçək dəstələri düzübər.

Dahi rəhbərin xatirəsini ehtiramla yad etdikdən sonra, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbənin müdürü Eynulla Nurullayev ilə birləşdə rayondakı dini məbədlərdə və məscidlərdə olduq. "Səkinə xanım", "Cümə məscidi", "Hacı Cəfər" və "Ərdəbil" məscidlərinin axund və imamları bu tarixi abidələr haqqında məlumat verdilər, tələbələri maraqlandıran sualları cavablandırıdilar.

...Həmin gün Qubada bütün insanların üzündə bir hüzün vardi. Mərkəzi küçələrdən dəstə-dəstə məktəblilər, hərbçilər, hüquq-mühafizə orqanlarının işçiləri, ağsaqqallar, sadə adamlar keçirdilər. Hami məzarlığı ziyarət-

"Qırmızı qəsəbə"də gördüklərimiz

"Qırmızı qəsəbə" Quba rayonunda, Qusar rayonuna gedən yolun üzərində, Qudyalçayın sol sahilində yerləşir. Buraya ətraf ərazilərdə yaşayış yəhudilər XVIII əsrin ortalarında Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülləb. Həmin vaxt salinan məhəllələrdə 10-dan artıq sinaqoq inşa olunub. Uzun illərdir ki, burada yəhudilər azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Qəsəbə yarananda "Qafqazın Yeruşəlimi" kimi tanınırdı.

İkinci dünya müharibəsinin sonunda yaşayış massivində yəhudisilli əhalimin sayı da-ha da artdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra, İsrail burada yaşayan yəhudilərə humanitar köməkliliklərdir.

Kollektivimiz "Qırmızı qəsəbə"də də oldu. Dağ Yəhudiləri əcmasının sədri Milix Yevdayevlə Bakıdan Qubaya dək həmsöhbət olduq. Geniş dünyagörüşlü ağsaqqal, Azərbaycan poeziyasının vurğunu olan Milix müəllim bizə qəsəbə və dağ yəhudilərinin tarixi haqqında xeyli məlumat verdi. Onların dili, dini, məşğuliyyəti, milli ənənələri ilə tanış olduq.

Quba Rayon İcra Həkimiyəti başçısının "Qırmızı qəsəbə" inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pisax İsaakov institut kollektivinin gə-

lişindən məmənən olduğunu söylədi və dedi:

- Biz burada mehribən qonşuluq şəraitində yaşayırıq. Yerləşdiyimiz ərazidə heç kəsə torpaq iddiamız yoxdur, gur tonqal işığının etrafına yiğisib isinən ailəyə benzəyirik. Bu, dövlətimizin, Prezidentimizin apardığı siyasetin nəticəsidir. Məhz bizə yaratdığı bu şəraitə görə Prezident İlham Əliyevə minnədarıq.

"Qırmızı qəsəbə" dünyada İsraildən sonra yəhudilərin kompakt yaşadıqları nadir məkandır. Qəsəbədə məskunlaşan yəhudilər uzun illərdir öz adət-ənənələrini qoruyub saxlayırlar. Burada onların dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. "Giləki", "Altı günbəz" və digər sinəqoqlarda olduq.

P.İsakov bildirib ki, sovet dövründə məscidlər, kilsələr kimi sinaqoqlar da bağlanmışdı. Həmin vaxt dindarlar, ravinlər, mollalar repressiya qurbanı olublar. Amma Azərbaycan müstəqilliyini bərpa edəndən sonra bütün respublikada olduğu kimi, "Qırmızı qəsəbə"də də dirçəlis, bərpa və quruculuq dövrü davam edir. Xüsusişlə, ulu öndər Heydər Əliyev hakimiyətə gəldikdən sonra bütün dini icmaların əmlakını özlərinə qaytarıldı. Sinaqoqlar təmir edildi, müqəddəs ocaqlarda dini ayinlər yenidən sərbəst şəkildə yerinə yetirilməyə başlandı.

"Qırmızı qəsəbə"dəki sinaqoqların birində yəhudi mədəniyyət mərkəzi fəaliyyət göstərir. Burada uşaqlar məktəbdənəkən vaxtlarda yəhudilərin adət-ənənələrini öyrənirlər. Dağ yəhudilərinin danışığı dil fars dilinin bir dialektidir. Amma bu mədəniyyət mərkəzində uşaqlar ivrit dilini öyrənirlər. Bunu da Milix Yevdayev dedi.

Şagirdlər dərnəklərdə yəhudi xalqının adət-ənənələri, milli mətbəxi və başqa dəyərləri barədə məlumatlandırırlar.

Dağ yəhudiləri Quba rayonunun, həmçinin respublikamızın ictimai həyatında fəal iştirak edirlər. "Qırmızı qəsəbə"də böyük boyaya-başa çatan Yevda Abramov Azərbaycan Milli Məclisinin deputatıdır. Dağ yəhudisi olan Albert Aqarunov isə torpaqlarımızın müdafiəsi uğrunda canından keçib və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülləb. Dünyaca məşhur sahibkar, tanınmış xeyriyyəçi Qod Nisanov bu qəsəbənin sakini-dir.

Etnik və dini tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir və hökumət bütün dini və etnik azlıqlar üçün bərabər imkanları və bərabər hüquqları, Azərbaycan poeziyasının vurğunu olan Milix müəllim bizə qəsəbə və dağ yəhudilərinin tarixi haqqında xeyli məlumat verdi. Onların dili, dini, məşğuliyyəti, milli ənənələri ilə tanış olduq.

Qisaca desək, Quba səfərində bir kitaba sığmayan zəngin təəssüratlarla qayıtdıq. Biz bu təəssüratları hamı ilə bölüşürük və həmişə bölüşəcəyik, qoy, gələcək nəsillərimiz yurdumuzu və onun tarixini yaxşı tanışınlar.

Rəhile Misirxanlı





Bədii ədəbiyyat və tolerantlığın tərbiyə edilməsi

Biz hamımız fərqliyik: kök və ya arıq, gözəl və ya çirkin, sarışın və ya qaraşın, əlaç və ya pisoxuyan. Fərqli irqlərə, millətlərə, sosial mənşəyə mənsəbuq. Müxtəlif dini və siyasi əqidəyə, özünəməxsus fərdi xüsusiyyətlərə və fiziki imkanlara sahibik. Bunu müsbət hal kimi də dəyərləndirmək lazımdır. Belə ki, çoxsaylı tədqiqatlar göstərir ki, eyni istəkləri olan, eyni vərdiş və bacarıqlara malik "bənzər insanlar"ın sayı çoxaldıqca, əmək bazarında gərginlik yanınır, tələblər artır, insanlar arasında resurslara yiyələnmək uğrunda amansız rəqabət başlayır. Lakin eyni cür düşünməyən, müxtəlif bacarıqlara sahib "fərqli insanlar"ın sayında artım müşahidə olunmağa başlayanda sosial xidmətlərin əhatə dairəsi də genişlənir. Ümumiyyətlə, sosial-mədəni müxtəlifliyin artması cəmiyyətin xeyrinə olan bir məsələdir.

İnsanların aqresiv davranışları müxtəlif amillərlə bağlı olabilir. Bunlardan biri genetik amildir. Məsələlərə necə həssaslıqla yanaşmağımız, ilk növbədə, hansı temperamente sahib olmağımızla bağlıdır. Heyvanların əksər növlərinin məhz aqressivliklərinə görə qruplaşdırırlar. Bu məziyyət insanlara da eyni dərəcədə xasdır.

Digər aqressivlik amili ailədə formalıdır. Övladlara qarşı valideynləri tərəfinən amansız rəftar olunan, sərt cəza tədbirlərinin tətbiq olunduğu ailələrdə uşaq və yeniyetmələrdə aqressiyaya nəzarətlə bağlı ciddi problemlər üzə çıxır və ailədaxili zorakılıq ciddi mənfi nəticələrə - cəmiyyətdaxili zorakılığıa yol açır.

Zərərli vərdişlər də aqressivlik yaranan amillərdəndir. Belə ki, alkoqolizm, narkotikaya, qumara, əxlaqsızlığa, dələduzluğa, uğurluq və sair neqativ hallara vərdiş etmək aqressiya yaradır və insan sağlam mühakimə yürütmək qabiliyyətindən məhrum olur.

Kütüivi informasiya vasitələri və internetin bu istiqamətdə mənfi təsiri az deyil. Tədqiqatlar sübut edir ki, qəddarlıq və zorakılıq səhnələri ilə dolu videoları izleyən, xüsusilə, gənc nəslin nümayəndələrini mənfi enerji ilə yüklənib, sonradan onu ətrafdakı insanlara ötürürler. Belə olduğu halda, ekranla

reallıq arasında sərhəd götürülür və insan gördükərini həyata tətbiq etmək istəyir.

Yeniyetmə və gənclərdə tolerantlıq ruhunun kök salması və aqressiyanın azaldılması insan cəmiyyətinin inkişafına böyük töhfə sayılır. Qarşındakı insanın qəlbinə gedən yol empatiyanın, yəni özünü başqasının yerində hissetmə bacarığı, başqasının dərdinə şərīkolma hissindən, qısa desək, dünyaya qarşındaki insanın gözü ilə baxmaqdan keçir. Bir çox klassik və müasir ədəbiyyat nümunələrində tolerantlıq məsələsinə geniş yer verilir, yazıçılar bize nifrat etdiyimizə ürək qızdırmağımız üçün nələrin öhdəsinən gəlməli olduğunu məsələdən göstərirlər.

"Ağca və yeddi cırtdan" (Qrim qaradaşları) nağılinin baş qəhrəmanı uşaqlarla eyni xarakterə malik cırtdanlara hər cür köməklik göstərir, paltarlarını yuyur, evlərini silib-süpürür, onları əyləndirir, bir sözlə, içindən gələn yaxşılığı əsirgəmir. Burada bir-biri ilə yaxşı yola getmək və güzəştli davranmaq bacarığına əyani şəkildə şahidlilik etmək mümkündür. Belə ki, cırtdanlar əvvəldə qonağa qarşı ehtiyatla davransalar da, sonradan Ağcanın səylə çalışdığını, təsərrüfatlılığını, evin balaca sahiblərinə diqqət və qayğısını görüb, ona doğma bacılaritək yanaşmağa başlayırlar.

Məşhur "Balaca və damda yaşayan Karlsson" nağılında Astrid Lindgren valideynlərə-uşaqlar arasında "qarşılıqlı güzəşt" məsələsinə geniş yer verir, "əsl dostluq" və "sədaqət" mövzularına dəfələrlə müraciət edir. Karlsonla dostlaşan Balaca onun küsəyənliyi, dəcəlliyyi və yeməyə qarşı acıgözlüyü ilə barışmali olur.

Bir çox uşaqların sevimliyi olan Alan Aleksandr Milnin "Vinni Pux və hamı, hamı, hamı" nağılinin birgə yaşayan personajları (kök, mehriban və sadəlövhə ayı balası Vinni Pux, hər zaman dalğın və qəmli eşşək İa, qənaətcil ciddi Evdovşanı, balaca hürkək donuz balası Pyataçok, ağıllı və təcrübəli Bayquş, şən və zirek Pələng) bir-birinə qətiyyən bənzəməsələr də, aralarında qibətə ediləcək dostluq münasibəti vardır. Maraqlarının müxtəlifliyinə baxmayaraq, qəhrəmanlarının bir-biri ilə asan dil tapdığı, mehriban ünsiyət qurduğu bu nağıl uşaqların ədəbiyyatında tolerantlığı təbliğ edən ən gözəl nümunələrdən sayılır.

"Çirkin ördək balası" (Hans Xristian Andersen) nağılında heç kim çirkin ördək balasını sevmir. O, hər dəfə gülüş və danlaq obyekti, hücum hədəfinə çevrilir. Ördək balası qu quşları ilə qarşılışanadək özü-özünə iyərənc təsir bağışlayır. Uzun müddət ördək və toyuqlar arasında



yaşı ötmüş kifir məlumat hesab edilən nağıl qəhrəmanına qu quşları qucaq açır, ona xüsusi ehtiram, qayıq və nəvəzlişlə yanaşmağa başlayırlar.

Rus klassik ədəbiyyatında da tolerantlıq mövzusuna toxunulan çoxsaylı bədii nümunələrə rast gəlinir.

Tolerant davranışının təcəssüm etdirən ən gözəl əsərlərdən biri İvan Qonçarovun "Oblomov" romanıdır. Əsərin baş qəhrəmanı ilə dostları arasında böyük uğurum meydana gəlib. İlya İliçə baş çəkməyə gələn və ona müxtəlif xəbərlər gətirən qonaqların, demək olar ki, hamısı bütün günü yerindən tərəpməyib, əlini ağdan-qaraya vurmayan tənbel Oblomovdan fərqli olaraq, öz kübar və işgüzar həyat tərzi ilə seçilir. İlya İliçin yerinə bütün işləri Zaxar -Oblomovun uşaqlıqdan ona sadiq qulluqçusu görür. Sahibinə ürəyi yanan, ancaq onu ətələtdən qurtarıb, çalışqan birisinə çevirməyə gücü yetməyən Zaxar kimi XIX əsr klassik rus nəşrinin çox az qəhrəmanı bu cür döyümlülük nümayiş etdirməyə qadır.

İvan Sergeyeviç Turgenevin "Atalar və oğullar" əsərini götürsək, şübhəsiz, burada Yevgeni Bazarov obrazı on plana çıxır. Yalnız elmi təcərübələrlə məşğul olan

və adət-ənənələri inkar edərək, yaşılı nəslə ehtiram göstərməyən nihilist Bazarovun davranışları sözügedən romanda tolerantlıq nümunəsi sayılı bilməz. Bu missiya əksər hallarda cəsur nihilistin fikirlərinə şərik çıxmasa da, sədaqətliliyi ilə seçilən dostu Arkadi Kirsanova məxsusdur.

Baş qəhrəmanın vurulduğu Anna Sergeyevna Odintsovanın ağıllı, həssas qələbli, tərbiyeli olması bu xanıma təqnidil mülahizələrini Bazarovaya daha təmkinlə dilə gətirməkdə yardım edir. O, əsərin qəhrəmanı ilə həmişə razılaşmasa da, təmkinini qoruyur və yol verdiyi qüsurlara, çatışmazlıqlarına baxmayaraq, Bazarovaya canıyananlıq göstərir.

"Qafqaz əsiri" (Lev Tolstoy) povesti-nin baş qəhrəmanı rus zabiti Jilin arasından məktub alan kimi məzuniyyət götürüb evə qayıdır, lakin yolda tatarlara əsir düşür. Jilin qısa müddət ərzində onu əsir götürənlərin dili-ni öyrənir və əsərin baş qəhrəmanının zəhmətkeş birisi olduğunu, onların mədəniyyətinə görən tatarlar rus zabiti ilə xoş rəftar edir. Həmçinin tatar qızı Dina da onunla mehriban davranışın və əsirin qəçməsinə yardım göstərir. Yazıçı mil-

lətçiliyi iyrənc bir ideologiya hesab edir və yaratdığı obrazlarla insanları qarşılıqlı anlaşmaya dəvət edir.

Sergey Lukyanenko-nun "Gecə patrulu" kitabında Xeyirlə-Şər arasında mübarizənin fonunda tolerantlıq mövzusu gözdən keçirilir. İnsan ürəyində bir-birinə əks qüvvələrin münaqışdə olduğu, simvolik xarakter daşıyan əsərdə tolerantlıq balansın qorunması zərurəti kimi göstərilir. Əsərin əvvəlində baş qəhrəman Anton şər daşıyıcılarını təqib edərək, onların bütün hiylələrinə bələd olur və getdikcə, az qala, özü düşmən tərəfinə keçmək təhlükəsi ilə üzləşir. Hər halda, yazıçının fikrincə, Xeyirlə-Şər arasında qarşılıqlı güzəşt qəçilməzdir. Belə ki, yaxşı insanlar belə, əsassız addımlar atmaq və yersiz güc tətbiq etməklə dünyada tarazlığı poza bilər.

Beləliklə, bir çox bədii əsərlərdə insanlara qarşı döyümlü münasibət və kompromis axtarışını izləmək mümkündür. Sadalananlardan belə nəticəyə gəlmək olar ki, hər birimiz öz-özü-lüyümüzə təkrar olunmazı. Bir-birimizi sevməyə məcbur deyilik, ancaq hörmət etməyə borcluyuq. Allah tərəfindən yaradılan hər bir insan yer üzündə təhqir və işgəncələrə məruz qalmadan yaşama haqqına sahibdir.

Müqəddəs Kitabımız "Qurani-Kərim"in "Hücurat" surəsinin 11-ci ayəsi də bizə eyni fikirləri təlqin edir: "Ey iman gətirənlər! Bir qövm digərini lağla qoyma-sın. Ola bilsin, onlar (lağla qoylanlar) o birilərindən (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırular. Bir-birinə tənə etməyin (ayib tutmayıñ) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey mü-nəafiq və i.a.) çağır-mayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir.

✉ Sahin Ələsgərov

“QADININ MÜASİR CƏMIYYƏTDƏ YERİ VƏ ROLU” MÖVZUSUNDA “dəyirmi masa”



Azərbaycan İlahiyat İnstitutunda (Aİİ) 4 mart 2019-cu il tarixdə “Qadının müasir cəmiyyətdə yeri və rolü” mövzusunda “dəyirmi masa” təşkil olunub.

Institutun rektoru Ceyhun Məmmədov tədbir iştirakçılardan salamlayaraq bildirib ki, Aİİ-də tədrisin yüksək səviyyədə həyata keçirilməsi ilə yanaşı, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin



dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə sosioloq, psixoloq, yerli və beynəlxalq arenada nüfuz qazanmış peşəkarlarla davamlı görüşlər keçirilir, seminar, təlim və bilik yarışmaları təşkil edilir.

Tədris şöbəsinin müdürü Zərifə Əliyeva bildirib ki, bəşər sivilizasiyasının inkişafında və bugünkü tərəqqiye çatmasında kişilərlə yanaşı, qadınların da əvvəzsiz rolü vardır. Mövzunun aktuallığını nəzərə alaraq, Institutda “Qadının müasir cəmiyyətdə yeri və rolü” mövzusunda “dəyirmi masa” təşkil olunub.

Aile, Qadın və Uşaq



Problemləri üzrə Dövlət Komitəsi İnformasiya və Analitik Araşdırma Şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova “Dövlət qadın siyaseti: imkanlar və perspektivlər” mövzusunda çıxış edib. O, respublikada gender bərabərliyinin təmin edilməsi və qadınların imkanlarının genişləndirilməsi istiqamətində görülen işlər barədə məlumat verib.

Penitensiar Xidmətin 4 sayılı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə pol-



kovnik-leytenantı Sevda Zamanova tədbirdə “Qadın və cəza” mövzusunda fikirlərini auditoriya ilə bölgərək, ümumi insan azadlıqları kontekstində qadın hüquqlarının xüsusi yeri olduğunu bildirib.

Daha sonra Azərbaycan Diller Universiteti Regionşunaslıq kafedrasının dosenti, Gender Araşdır-

maları Mərkəzinin direktoru Kifayət Ağayeva “Qərbədə müsəlman qadınlarin üzləşdikləri problemlər: mövcud vəziyyət və perspektivlər”, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Müasir dövrədə qadınlara qarşı zorakılıq və dəstək proqramları”, Azərbaycan İlahiyat İnstitutu İslamsünnətliq kafedrasının müdürü, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazov “İslamda qadın hüquqları”, “Xəzər” Psixologiya Mərkəzinin direktoru, psixoloq Mələk Kərimova “Qadın psixologiyası: qadınların problem həll etmə və düşüncə tərzi”, “SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyyası” İB-nin Milli Proqram inkişaf direktoru, sosioloq Cavid İmamoğlu “Qadınlara qarşı ayrı-seçkililik və zorakılıqla



mübarizədə dinin rolü” mövzularında çıxış edərək, dünyada insan hüquqlarının ən ciddi pozuntularından olan qadınlara qarşı zorakılıq, o cümlədən, məşət zorakılığından danışıblar.

Ekspertler - Milli Məclisin Sosial Qanunvericilik Şöbəsi Gender məsələləri sektorunun müdürü Fidan Nəbiyeva, ADU Regionşunaslıq kafedrasının baş müəllimləri Günay Feyziyeva, Sevinc Qurbanova və Xəyalə Ağayeva “Qadının müasir cəmiyyətdə yeri və rolü” mövzusunda təessüratlarını auditoriya ilə bölgərək, ümumi insan azadlıqları kontekstində qadın hüquqlarının xüsusi yeri olduğunu bildirib.

Tədbirdə qadının müasir cəmiyyətdə yeri və rolü, bu istiqamətdə aparılan işlər, mövcud problemlər, perspektivlər müzakirə edilib.

“BMT-nin Könüllülər Programı”nın təqdimati

Azərbaycan İlahiyat İnstitutunda (Aİİ) 15 mart 2019-cu il tarixdə BMT-nin Azərbaycan üzrə könüllülər programının təmsilçisi Kiyoun Kimin “BMT-nin Könüllülər Programı” mövzusunda təqdimati keçirilib.

Əlli-nin Diller və ictimai fənlər kafedrasının müdürü, dosent İlkin Əlimuradov tədbir iştirakçılardan salamlayaraq, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə Institutda ardıcıl seminarlar, görüşlər, “dəyirmi masa”lar təşkil olunduğunu vurgulayıb.



Institutda ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyü qeyd edən İlkin Əlimuradov gənclərin məqsədlərini müəyyən etmək, hədəflərinə çatmaq, özlərini daim inkişaf etdirmək üçün belə tədbirlərin həyata keçirilməsinin zəruriliyini bildirib.

Təqdimatda BMT-nin Azərbaycan üzrə könüllülər programının təmsilçisi Kiyoun Kim “BMT-nin Könüllülər Programı” mövzusunda məruzə edib. O, Programın fəaliyyəti və onun məqsədləri haqqında ətraflı məlumat verib. Bildirib ki, “BMT-nin Könüllülər Progra-



mı” hər il minlərlə vətəndaşı səfərbər etməklə yanaşı, onların işini təşviq edir və inkişaf etdirmək üçün tərəfdəşərlərə çalışır, sülhə və tərəqqiyə öz töhfəsini verir.

Təqdimat mərasimində programın fundamental prinsipləri, könüllülük fəaliyyətinin sistemləşdirilməsi, tələbə-könüllülərin dünyagörüşünün zənginləşdirilməsi barədə məlumat verilib. Dinləyicilər gənclərin təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyinin təmin edilməsi bildirilib.

Tədbir mövzu ətrafında müzakirələrə davam edib. Tələbələrin sualları cavablandırılıb.